

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Vətəndaşlar
Prezidentə
yazırlar: "Sizə
daim inanırıq,
güvənirik və
yürütdüyünüz siya-
səti dəstəkləyirik"**



Bax 8

**Məhərrəm Əliyev:
"Düşmənin
istənilən təxribatı
ağır məğlubiyyəti
və rüsvayçı iflası
ilə nəticələnəcək"**



Bax 5



İlham

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 125 (6089) 24 iyul 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib



Bax 2

**Mövlud Çavuşoğlu və Sergey Lavrov
Qarabağı müzakirə ediblər**

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.



Bax 4

**KTMT-nin işğalçı dövləti müdafiə
etməsi üçün hüquqi əsası yoxdur**

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işğalçı dövləti müdafiə etməsi üçün hüquqi əsası yoxdur. AZƏRTAC-ın müxbiri Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatı fonunda bu məsələ ilə bağlı araşdırmalar aparıb.



Bax 7

**Serbiyanın sabiq Prezidenti:
"Azərbaycanla münasibətlərimiz
tamamilə pozulub"**

Bax 6

"Son illərdə təhlükəsizlik sahəsində hərtərəfli təcrübəni nəzərdə tutaraq, mən öz ölkəmdə silah ixracına kifayət qədər nəzarət edilməməsinin bütün risklərini, habelə adları qara siyahıya salınmış silah dəllallarına məxsus..."



**Türk-Amerikan Federasiyası:
"ABŞ Ermənistanına
sanksiya tətbiq etməlidir"**



ABŞ-da yaşayan türk icması, Ermənistanın Nyu Yorkdakı nümayəndəliyi qarşısında ölkənin Azərbaycana qarşı hücumlarına etiraz edib. SİA xəbər verir ki, türk, Azərbaycan və Axıska Türkləri Cəmiyyəti üzvlərinin iştirakı ilə Türk-Amerikan Cəmiyyətləri Federasiyasının (ATCF) rəhbərlik etdiyi...

**Dövlət Xidməti: 50 min 500-ə yaxın
vətəndaş qeydiyyatına alınıb**

Bax 12



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 min 500-ə yaxın vətəndaş bu günədek Səfərbərlik və Hərbi Xidmətə Çağırış...

**145 illik tarixi
olan Azərbaycan
mətbuatına dövlət
qayğısı davamlıdır**

Bax 12



Prezident İlham Əliyev: "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətə davamlı, eyni zamanda, milli şüur..."

**"Növbəti qələbəmiz
Dağlıq Qarabağda
olacaq"**



Bax 11

**Yol polisi açıqladı:
1114
hərəkət iştirakçısı
cərimələnib**



Bax 16

**Ronaldo və Platini
rekorda şəriddirlər**



Bax 16

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib

Iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq qeyd edib ki, infrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri var. Dövlət başçısı qeyd edib ki, ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib:

“Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi. Təbii ki, infrastruktur layihələri arasında prioritetlər müəyyən edilməli idi və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda bu prioritetlər çox açıq şəkildə ortaya qoyuldu.

O vaxt bizim infrastrukturla bağlı problemlər kifayət qədər ciddi idi. Ölkəmizdə enerji qıtlığı mövcud idi. Biz elektrik enerjisinin istehsalı ilə bağlı böyük problemlərlə üz-üzə idik, idxaldan asılı idik. Əlbəttə ki, ilk növbədə, bu sahədə vəziyyət normalaşdırılmalı idi. Çünki əks təqdirdə hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Son illərdə enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edirik, eyni zamanda, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranmışdır. Bu ixrac artıq öz coğrafiyasını genişləndirir. Təbii ki, bu sahəyə çox böyük investisiyalar qoyulmalı idi və qoyuldu. Bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görüldü və itirilmiş güclərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam etdirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir.

Əlbəttə ki, o vaxt ölkəmizdə qazlaşdırmanın səviyyəsi çox aşağı idi. Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərik ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansi-



yalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq.

Nəqliyyat infrastrukturunu böyük dərəcədə müasirləşib. Bütün nəqliyyat layihələrini sadalamaq hesab edirəm ki, yersizdir. Çünki bu bərdə dəfələrlə ictimaiyyətə məlumat verilib. Sadəcə olaraq, onu demək kifayətdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında bu sahədə görülmüş işlərə çox yüksək qiymət verilir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, demir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istədim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz

idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işləyib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.

Suvarma suyu ilə bağlı görülmüş işlər də hesab edirəm ki, diqqətəlayiqdir. Əgər biz bu işləri görməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd etmək istədim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş

böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olundandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəlttik.”

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi:

“Bu, yeganə layihə deyil. Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilib. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan su anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının edatlı bölüşdürülməsi üçün çox bö-

yuk işlər görüldü. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görüldü.

Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. O vaxt layihə başa çatanda bu təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də hardasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub.

Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır.

Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Mütəxəssislər bunu yaxşı bilir, bu, çox böyük rəqəmdir.

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib

Əvvəli-Səh-2

İcməli su layihələrinə gəldikdə, bu layihələrin xüsusi əhəmiyyəti var. Mənim təşəbbüslə bu layihələr ardıcıl olaraq icra edilir. Bu gün bizim əksər şəhərlərimizdə icməli su və kanalizasiya layihələri icra olunub. Cəmi bir neçə şəhərdə bu işlər hələ ki, tamamlanmayıb, amma iş gedir. Biz bu sahədə həm müsbət, həm mənfi təcrübəni təhlil etməliyik. Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməmişdir və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmamışdır. Ona görə icməli su layihələri başa çatdıran bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Əlbəttə, bayaq getirdiyim rəqəmlər onu göstərir ki, biz böyük inkişafa nail olduq. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzərdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq.

Ona görə qeyd etdiyim məsələlər birmənalı şəkildə göstərir ki, icməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görəsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz icməli sudan asılıdır.

Eyni zamanda, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resurs-



ları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əmək-tumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsinədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərdikmi?

Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, belə ki, bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilirik, idxaldan daha az asılı ola bilirik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşdırlar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi

hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətləyiq deyildi. Sadəcə olaraq gördüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kiməsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dəne bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyəti sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.

İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümde deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə

oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.

Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axi, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər.

Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?

Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülməyən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalığında nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır. İndi isə Şahin Mustafayev görülmüş işlərlə bağlı məlumat və təkliflər versin."

Ardı Səh. 4

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib

Əvvəli-Səh-3

Baş Nazirin müavini Şahin Mustafayev çıxış edərək qeyd edib ki, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir: “Müşavirədə Sizin xüsusi vurğuladığınız kimi, bütün bunlar son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edirəm ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi 2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil etmişdir. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtaköprü, Şəmkiçay, Tovuzçay, Göytəpə, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər layihələrin reallaşdırılmasına baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla komissiya yaradılmışdır. Su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdən-kənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi komissiyaya tapşırılmışdır. Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunmuşdur. Ötən müddət ərzində müxtəlif formatlarda müzakirələr aparılmış, kritik əhəmiyyət kəsb edən ob-

yektlərə baxış keçirilmiş, onlayn müşavirə formasında komissiyanın tam tərkibdə üç iclası keçirilmiş, zəruri hallarda komissiyada təmsil olunmayan bir sıra digər dövlət qurumları cəlb edilmiş və təxirəsalınmaz tədbirlərin görülməsi təşkil edilmişdir.

Əhəmiyyəti baxımından aşağıdakı tədbirləri xüsusilə qeyd etmək istədim: Su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunmuşdur. Operativ məlumat mexanizmi hazırda “Elektron su təsərrüfatı” informasiya sistemində inteqrasiya olunur. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarında sudan istifadə üzrə hər on gündən bir yenilənən iş rejiminin tətbiqi qərara alınmışdır.

Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölüşdürülməsi prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış program təminatı sayəsində “Elektron kənd təsərrüfatı” informasiya sistemində su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir. Belə ki, tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.

Suvarmaya dair problemlərin operativ həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri cəlb edilməklə birgə fəaliyyəti əlaqələndirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Bakı Metropoliteni ərazisindəki qurultay sularından yaşıllıqların suvarılmasında istifadə istiqamətində layihə təklifləri hazırlanmışdır. Aparılan analizlər sərfi saatda 127 (sutkada 2500-3000) kubmetr olan suyun suvarmaya yararlı olduğunu göstərmişdir və artıq bu sudan istifadəyə başlanılmışdır.

Zəruri istiqamətlərdən biri də hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi və həmin qurğulara mümkün mənfəətlərin qarşısının alınması üçün qum-qırıq karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir və bu istiqamətdə müvafiq iş aparılır.

Möhtərəm cənab Prezident, bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi qarşı-

mızda durur. Suyun mənbədən götürülməsindən son istehlakçıya-dək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansını tərtib edilmişdir. Su təsərrüfatı balansının formalaşdırılması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi yaradılmışdır. Birinci mərhələdə su təsərrüfatı balansını sistemə ayrıca modul şəklində daxil edilmişdir. İkinci mərhələdə aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası, üçüncü mərhələdə isə su obyektlərinə daxil olan, çıxan və obyektlərdə olan suyun həcmi ilə bağlı ölçmə cihazlarının və digər avadanlıqların məlumatlarının real vaxt rejimində ötürülməsi və dövrü hesabatların əldə edilməsi təmin olunacaqdır. Eyni zamanda, əsas su və su təsərrüfatı obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Bu vaxta qədər xüsusi əhəmiyyətli obyektlərin su ehtiyatlarından müasir ölçmə cihazları tətbiq edilmədən və ya ümumiyyətlə ölçmə aparılmadan istifadə edilmişdir. Hazırda prioritet hesab edilən məntəqələr üzrə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən 12, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 25 müasir ölçmə cihazının quraşdırılaraq yaxın günlərdə tam funksional vəziyyətə gətirilməsi üzərində intensiv iş gedir. Artıq Mingəçevir su anbarında və çıxışlarında quraşdırılan müasir ölçmə cihazları tam işlək vəziyyətdədir.

Cənab Prezident, məruzə edirəm ki, artıq üç gündür biz real müasir ölçmə cihazları vasitəsilə əsas su anbarımızın həm çıxışlarını, həm su həcmi nəzarətə götürmüşük.

Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə vurğuladığınız kimi, su təsərrüfatı sahəsində vahid idarəetmə və nəzarət sisteminin, effektiv koordinasiyanın olmaması su ehtiyatlarından səmərəsiz istifadəyə gətirib çıxarmışdır. Su və su təsərrüfatı obyektlərindən dəqiq uçot və optimal bölgü aparılmadan istifadə ilə yanaşı, aparılan monitorinqlər kütləvi şəkildə nəzarətdən-kənar qoşulma hallarının da mövcud olduğunu ortaya çıxarmışdır. Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, əhalinin və iqtisadiyyatın artan tələbatına uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədlərinə nail olmaq üçün görülməli tədbirləri ehtiva edən Milli Strategiyanın hazırlanması da məqsəduyğundur.

Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə for-

malaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq saziş layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim olunmuşdur.

Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, sudan istifadə zamanı itkilərin azaldılması da həlli vacib istiqamətlərdəndir. Həm suvarma, həm də içməli su təchizatı şəbəkələrinə nəzarətdən-kənar qoşulmaların aradan qaldırılması, içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması itkilərin azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri də suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

Prioritet məsələlərdən biri də energetika sahəsində su ehtiyat-

larından səmərəli istifadə ilə bağlıdır. Məlum olduğu kimi, suvarma dövrü əsasən beş aydır: may-sentyabr ayları. Xüsusi əhəmiyyətli su anbarlarında qeyri-suvarma dövründə, o cümlədən qış aylarında su ehtiyatlarının artırılması məqsədilə istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi, bu stansiyalarda soyutma məqsədilə sudan qənaətlə istifadənin təmin edilməsi, ölkə üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi imkanları araşdırılmalıdır.

Bunlarla yanaşı, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik:

Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;

Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi;

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi olunması;

Suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması.

Möhtərəm cənab Prezident, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da daxil olmaqla, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı qarşıma qoyduğumuz bütün vəzifələr yerinə yetiriləcək.”

Xələf Xələfov: “Erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması araşdırılır”

Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib. “Serbiya tərəfi bu məsələnin ciddiyyətinə anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehlakçı ölkə heç zaman məsuliyyətdəşimə mövqeyindən azad edilmir”, - deyərək nazir müavini vurğulayıb. Ermənistanda faşizmə xüsusi məhəbbətin olduğunu söyləyən nazir müavini deyib: “Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin, dünya artıq həqiqəti başa düşür və qəbul edir”.

Mövlud Çavuşoğlu və Sergey Lavrov Qarabağı müzakirə ediblər



Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, nazirlər Ermənistanın Azərbaycana qarşı hərbi hücumları, həmçinin iki ölkə arasında turizm əlaqələrini və Liviya böhranı məsələlərini müzakirə ediblər.

Məhərrəm Əliyev: “Düşmənin istənilən təxribatı ağır məğlubiyyəti və rüsvayçı iflası ilə nəticələnəcək”

- Məhərrəm müəllim, bildiyimiz kimi, işğalçı Ermənistan məxsus silahlı qüvvələr iyulun 12-dən başlayaraq bir neçə gün ərzində Tovuz rayonu istiqamətində təxribatçılıq əməllərinə yol verdi və Azərbaycan Ordusu düşməne layiqli cavab verərək, onu geriye çəkilməyə məcbur etdi. Sizcə, bu kimi əməllərin arxasında düşmənin daha hansı məraqları dayanmışdır?

- İlk öncə, hadisələr zamanı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ailələrinə baş sağlığı verirəm və səbr diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar öz qəhrəmanlıqları və şücaətləri ilə bir daha sübut etdilər ki, Azərbaycan Ordusu istənilən an, istənilən təxribata layiqli cavabını vermək əzmində və gücündədir. Sualınıza gəldikdə isə demək istərdim ki, biz daha öncələr də, cəbhə xəttinin müxtəlif təmas zolaqlarında erməni işğalçıların təxribatçı davranışlarının şahidi olmuşuq və onların törətdikləri əməllərinə qarşı Silahlı Qüvvələrimizin necə ağır və layiqli cavab verdikləri, düşməni susdurduqlarını görmüşük. Lakin, buna qədər daha bir faktor diqqətə çatdırmaq istəyirəm ki, erməni işğalçıların və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdır. Bildiyimiz kimi, BTC, TANAP, BTK kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşündülər, ancaq göründüyü kimi dərinə və köklü şəkildə yanıdılar. Onların qarşısında güclü, qüdrətli, qələbə əzmli Azərbaycan Ordusu və bu Ordu ətrafında birləşən ümumxalq birliyi, sarsılmaz həmrəylik faktorı dayanmışdır.

Düşmən nəinki geriye çəkildi, eləcə də öz mövqelərini, silahlarını ataraq qaçmalı oldu. Bu gün Tovuz rayonu istiqamətindəki strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altındadır və erməni işğalçıların istənilən hərəkətləri müşahidə olunur.

Erməni tərəfinin daha bir məqsədi ölkədaxili siyasi və iqtisadi böhranın diqqətdən yayındırılmasına doğru yönəlmişdi. O cümlədən, Azərbaycanın diplomatik uğurları işğalçı ölkənin siyasi fiaskosunu sürətləndirirdi. Ona görə də, Tovuzda təxribat cəhdinə əl atmaqla həm daxilindəki narazılıqları, həm də beynəlxalq diqqəti Qarabağ mövzusunda yayındırmağa çalışdı. Nəticədə, Qarabağ mövzusu daha qarbanq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdı və düşməni ikitərəfli məğlubiyyət mənəşində sıxışdırıldı. Yeni bu gün beynəlxalq siyasi aləm Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edirsə, bu işğalçı Ermənistanın həm hərbi, həm də siyasi tənəzzülünün göstəricisi olaraq qiymətləndirilə bilər.

- Ermənistan eyni zamanda, bütün regional layihələrdən də kənarda qalıb.

- Sözsüz ki, belədir. Ermənistanın istər indiki, istərsə də əvvəlki siyasi rəhbərliklərinin yanlış, işğalçı, xəyanətkar və təcavüzkar siyasətlərinin nəticəsi olaraq bu ölkə bütün regional layihələrdən kənarda qalıb. Ermənistan xalqını aclıq və səfələt məruz qoyan mövcud iqtidar indi nə edəcəyini bilmir, çıxış yolu da qalmayıb. Bayaq da dediyim kimi, Tovuz təxribatının əsas məqsədlərindən biri bu olsa da, düşmənin çirkin planı işə düşmədi.

Başqa tərəfdən, biz onu da bilir ki, xarici ölkələr qarşısında da etimadını itirən Ermənistan daim öz yanlışlıqlarının qurbanı olub. Hətta digər ölkələrdə yaşayan ermənilər sonradan xəyanət və satqıncılıq yolları ilə əsl üzlerini açıb-göstəriblər. Burada qanunsuz erməni silahlı qrup və təşkilatlarının Türkiyədə, Fransada, Gürcüstanda, Azərbaycanda və s. ölkələrdə törətdikləri terrorları da xatırlada bilərik.

Təcavüzkarlıq və ultraşovinizm faktorı ermənilərin xislətində formalaşmış və əlbəttə, bu xisləti bilən, anlayan, dərk edən istənilən tərəf onlara heç vaxt etimad göstərməz. Bu artıq müasir zamanımızın aksiomuna çevrilmiş danılmaz bir gerçəkdir. Bütün bunlardan sonra hansı normal ölkə və dövlət Ermənistanla hər hansı bir layihəyə, iş birliyinə imza atar? Əlbəttə ki, heç biri. Bu səbəbdən, yaşadığımız ağır və çıxılmaz vəziyyətdən çıxması üçün Ermənistan dövləti və rəhbərliyi xəyanətkar, işğalçılıq siyasətindən əl çəkməli, mümkün olmayacaq iddialarını kənara qoymalıdır.

- Məhərrəm müəllim, son proseslərdə Azərbaycana göstərilən güclü beynəlxalq dəstək baxımından hansı fikirlərinizi bölüşürdünüz?

- Xüsusilə qeyd etmək istərdim ki, artıq Azərbaycanın haqq və ədalət səsi əsas beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu siyasi və dövlət xadimləri tərəfindən də eşidilir, dəstək alır. Bu xüsusda, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti və möhkəm iradəsinin dayandığını xüsusilə vurğulamaq istərdim. Əbəs deyil ki, cənab Prezident bütün görüşlərində daim bu məsələyə toxunur, xalqımızın, dövlətimizin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayacağını bəyan edir. Dövlətimizin başçısı vurğulayıb və bu gün də vurğulamaqdadır ki, əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqları azad etmək, dövlət sərhədlərinin toxunulmazlığını qorumaq, mühafizə etmək üçün məhz onun tərəfindən olan beynəlxalq norma və hüquqdan tam istifadə etmək gücündə, qüdrətdədir. O cümlədən, düşmənlər unutmamalıdır ki, Azərbaycan Ordusu öz gücünü



SIA Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

2016-cı ilin aprel qələbəsində və 2018-ci ilin mayında Günnüt zəfərində düşməne göstərdi və işğalçının layiqli cavabını ən sərt şəkildə verdi. Məhz bu dəfə də Tovuz istiqamətində Ordumuz erməni təxribatının qarşısını sərt şəkildə aldı, bundan sonra da müvafiq, çevik tədbirlər nəticəsində düşməne sarsıdıcı zərbələr vuracağını xatırlatdı.

- Necə düşünürsünüz, bu kimi birmənalı dəstək ifadələri Azərbaycanın regionda və dünyadakı aparıcı rolu ilə əlaqəli ola bilərmi?

- Sözsüz belədir. Azərbaycan beynəlxalq arenada bir çox sahələrdə üzrə aparıcı faktor, eyni zamanda təşəbbüskarlıq roluna malikdir. Lakin, mən bu məsələni eyni zamanda hərbi-siyasi baxışdan izah etmək istərdim. Diqqət yetirsək görərik ki, güclü Orduya, mükəmməl hərbi-texniki təchizata, peşəkar, hazırlıqlı canlı qüvvəyə və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinglərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Ona görə də, nəzərə alsaq ki, bu zamana qədər Azərbaycan danışıqlar masasında oturubsa, hərbi güc, hərbi qüdrət faktorı da diqqətə alınıb.

Lakin, Ermənistan rəhbərliyi göründüyü kimi, dalana dayandıqda dərhal təxribatçı əməllərə rəvac verir. Təcavüzkarlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu onlara necə ağır zərbələr endirəcək, ona görə, işğalçılar hələ də beynəlxalq aləmdən dəstək umurlar, amma hazırda - xüsusilə Tovuzda törətməyə cəhd göstərdikləri təxribatçı əməllərində növbəti dəfə yanıdılıqlarının fərqinə varmağa başlayıblar. Çünki, dəstək görmədilər. Baxın, hətta Ermənistanın üzv olduğu KTMT hərbi-siyasi alyans olaraq onlara heç bir dəstək göstərmədi. Eləcə də, ermənilərin tələblərinin əksinə olaraq, növbədənəknar iclas belə baş tutmadı. Çünki, orada təmsil olunan ölkələr Azərbaycanla Ermənistanı tərəzinin gözünə qoyduqları zaman hansının ağır, hansının isə ümumiyyətlə çəkisiz olduğunu dərk edirlər. Azərbaycan bütün ölkələrlə sıx tə-

masda, dostluq və əməkdaşlıq formatında uğurlu siyasət aparır, Ermənistan isə marionetöl-kə olaraq ancaq vassallıq təsiri altında qalmaqdadır və bu realıq düşmənin çox yaxın zamanlarda hansı acınacaqlı vəziyyətə düşəcəyi ilə öz təsdiqini tapacaq. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyirlər, sudan quru çıxacaqlarını sanırlar.

- Məhərrəm müəllim, hadisələr baş verər-verməz

Azərbaycanın ərazi bütövlüyünə olan istənilən təhdid həm də Türkiyəyə qarşı yanlış siyasət kimi qiymətləndirilir. Düşünürəm ki, qardaş Türkiyə dövlətinin bu dəfə daha sərt və hərbi ritorikaya yaxın bəyanatları qeyd etdiyim faktorlara əsaslanmaqdadır. Əlbəttə ki, Azərbaycan dövləti olaraq biz də öz qardaşlarımızın bu addımlarından şərf və qürur hissi keçiririk.

Daha bir məqamı da qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida” tarixi bəyanatı, eləcə də, digər sahələrdə Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi və onu bütün mənalarda sarsıtdığı arqumentli cavabları Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik cəhətdən işğalçılar üzərindəki üstünlüyünü ən bariz şəkildə isbatlayıb. Bu baxımdan, cənab Ali Baş Komandanımız münafiqşinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalı olduğunu inamla bəyan edir. Bax, bu inam amili də belə deməyə zəmin yaradır ki, Azərbaycan dövləti bilavasitə öz hərbi gücünə, hərbi potensialına güvənir. Yeni bu barədə danışarkən, Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğu faktını da unutmamalıyıq.

- Hadisələr başlayar-başlamaz Azərbaycan xalqının milli həmrəylik nümayiş etdirərək Orduya dəstəyi barədə nə deyə bilərsiniz?

- Bilirsinizmi, bu çox önəmli bir hadisə oldu ki, xalqımız bir amaldan, bir mövqedən çıxış etdi. O cümlədən, Azərbaycan gənci hərbi vətənpərvərlik ruhundan qidalanmaqla Ordu sıralarına yazılmaq üçün irəliyə atıldı. Bu, çox fərəhli bir haldır və əlbəttə ki, biz bundan çox sevinirik, sonsuz həddə qürur duyuruq. Həmçinin, minlərlə vətəndaşlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə axın edirlər. Bu onu göstərdi ki, nə daxili, nə də xarici düşmənlərimiz heç vaxt belə bir hədsiz Vətən sevgisini, vətənpərvərlik ruhunu sarsıtmaq gücündə olmayıb, bundan sonra da olmayacaq. Azərbaycan xalqı birmənalı olaraq cənab Ali Baş Komandanın ətrafında sıx birləşib və onun əmrlərini icra etməyə hazırdır. Bu realıq, bu gerçəklik bizi növbəti qələbələrə, növbəti zəfərlərə doğru aparmaqdadır.

Ancaq, biz düşmən tərəfindən nələri müşahidə etdik? Bu ölkənin hərbi-siyasi dairələri təxribat zamanı öldürülmüş əsgər və zabitlərinin sayını gizlətməyə çalışdılar və haqlı olaraq xalqın sərt etirazları ilə qarşılaşdılar. İnsanlar övladlarının işğalçılıq siyasətinin qurbanlarına çevrilməməsinə erməni hakimiyyətinə tələb edirlər. Bu, onların məğlubiyyət əsaslarını təşkil edən daha bir sübutdur. Yeni düşmən bil-məlidir ki, onun istənilən təxribatı ağır məğlubiyyəti və rüsvayçı iflası ilə nəticəsini tapacaq. Azərbaycan xalqı və dövləti, Azərbaycan Ordusu buna qadirdir.

- Müsahibənizə görə çox sağ olun.

İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

İyulun 23-də Baş nazirinin müavini, İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi istiqamətində görül-müş işlər, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 mart tarixli 1920 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətlərinin mü-



əyyənləşdirilməsi və Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış işçi Qrupun fəaliyyət planı müzakirə edilib.

Dövlət Komissiyasını sədri Əli Əhmədov zəruri fəaliyyətlərlə bağlı prioritet istiqamətlər üzrə müvafiq hesabatların, fəaliyyət planlarının hazırlanması,

monitorinq, hesabatvermə və yoxlama sisteminin yaradılması üzrə təkliflərin hazırlanması ilə əlaqədar təşviqlər verib, həmçinin iqlim maliyyələşdirilməsinə daxili və xarici vəsaitlərin cəlb edilməsinin və bu sahədə təbliğatın, məlumatlandırmanın artırılmasının zərurliyini Komissiya üzvlərinin diqqətinə çatdırıb.

Azərbaycan XİN ermənilərin xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza qarşı törətdiyi təxribatlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN ermənilərin xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza qarşı törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başladığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini müşahidə edirik.

Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva etməklə və bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdməklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Radikal erməni qüvvələrinin bu vandalizmi nə Azər-



baycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirmiş, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycanla qarşı ərazi iddialarını həyata keçirmək məqsədilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.

Erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.

Xatırladıq ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında

Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edilən ölkənin məsuliyyətiəndir.

Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlerin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Araşdırma prosesi və onun nəticələri barədə məlumatın əldə edilməsi aidiyyəti diplomatik nümayəndəliklərimiz vasitəsilə nəzarətdə saxlanılacaq. Araşdırmaların gedişi və nəticəsi barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib".

Ədalət Vəliyev Elşən Musayevlə görüşüb

Ölkə başçısının tapşırığı ilə partiyalararası dialoqun daha da genişləndirilməsi və siyasi plüralizmin daha da şaxələnməsi istiqamətində tədbirlər davam etdirilir.

SİA-nın məlumatına görə, bu çərçivədə iyul ayının 23-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev arasında görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, düşməne qarşı siyasi həmrəylik, koronavirus infeksiyasına qarşı mübarizə, pandemiya dövründə dövlət tərəfindən korrupsiyaya qarşı görülən tədbirlər, siyasi partiyaların fəaliyyəti, habelə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlılığı ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Səmərəli keçən müzakirələrdə qeyd olunub ki, erməni separatçıların Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və etnik zəmində təxribatları hələ 1988-ci ildən açıq formada təzahür etməyə başlayıb və bu gün də davam etməkdədir. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaqla yanaşı, dövlət sərhədində hər gün yeni münaqişə ocaqları yaratmaqla məsələnin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirir.



Ə.Vəliyev erməni silahlı qüvvələrinin iyul ayının 12-də Azərbaycan mövqələrinə gözlənilməz zərbəsini növbəti təxribat adlandıraraq düşməne layiqli cavab verildiyini diqqətə çatdırıb. Mövcud vəziyyətin Azərbaycanın tam nəzarətində olduğunu bildiren Ə.Vəliyev düşmənin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi, eləcə də aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün görül-məli olan tədbirlər ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən iyul ayının 20-də sərəncam imzalandığını vurğulayıb.

Şöbə müdiri qeyd edib ki, bununla bağlı artıq sərəşəstə ekspert və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb və hazırda hadisənin baş verdiyi yerlərdə müayinələr aparılaraq dəymiş ziyanın qiymətləndirilməsi həyata keçirilir, nəticəsinə əsasən tədbirlər planı hazırlanaraq dövlət başçısına təqdim olunacaq.

Ə.Vəliyev həmçinin Ermənistanın hazırkı rəhbərliyinin Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə qısqancılıqla yanaşdığını ifadə edərək BMT Baş Assambleyasının xüsusi ses-

siyasının keçirilməsi ilə əlaqədar ölkə başçısının təklifini 130-dan çox ölkənin dəstəklədiyini, lakin Ermənistanın bu təşəbbüsün əleyhinə çıxaraq özünü dünyadan təcrid etdiyini və anlaşılmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. E.Musayev Azərbaycanın müstəqillik tarixində ilk dəfə 43 siyasi partiyanın birlikdə və 4 siyasi partiyanın ayrı-ayrılıqda bəyanat verərək Ali Baş Komandana dəstək olmasını düşməne qarşı mübarizədə mühüm addımlardan biri olduğunu qeyd edib. O bildirib ki, təcavüzkar ölkə işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur və bununla əlaqədar belə mənasız provokasiyalara əl atır. Görüşdə ölkə başçısının koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi ardıcıl tədbirlər hesabına uğurlar əldə edildiyi, pandemiya dövründə dövlət üçün prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsi olduğu qeyd edilib, eləcə də Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketinin qəbul edilməsinin əhəmiyyəti önə çəkilib.

Serbiyanın sabiq Prezidenti: "Azərbaycanla münasibətlərimiz tamamilə pozulub"

"Son illərdə təhlükəsizlik sahəsində hərtərəfli təcrübəni nəzərdə tutaraq, mən öz ölkəmdə silah ixracına kifayət qədər nəzarət edilməməsinin bütün risklərini, habelə adları qara siyahıya salınmış silah dəllallarına məxsus olan özəl şirkətlərin Serbiyada yenidən fəaliyyətə başlaması faktını aşkar şəkildə bəyan etmişəm". SİA xəbər verir ki, bu fikirlər Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Boris Tadiçin məktubunda əksini tapıb.

Sabiq Prezident bildirib ki, o hakimiyyətdə olduğu dövrdə həmin şəxslər silah ticarəti ilə məşğul olmağa icazə ala bilməyiblər. "Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bu məsələyə görə bizim Azərbaycanla münasibətlərimiz ağılaşıbmaz dərəcədə və tamamilə pozulub. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verildikdən, müstəsna iqtisadi əməkdaşlıqdan, infrastruktur obyektlərinin inşasından və mədəni mübadilələrdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahları Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. İlk növbədə ona görə ki, hakimiyyətdə olduğum dövrdə mən öz dostum, Prezident İlham Əliyevlə birlikdə iki ölkə arasında strateji tərəfdaşlığın təşəbbüs-karı olmuşam. Həmin dövrdə beynəlxalq təhlükəsizlik və iqtisadiyyat sahəsində çox mürkəb şərait mövcud idi, habelə Azərbaycana və Serbiyaya zərbə vurmağa sövq edən əhəmiyyətli amillər var idi. Mən bu məktub vasitəsilə bir daha son vəziyyət barəsində təəssüfləndiyimi ifadə edirəm. Serbiyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü kimi mən ölkələrimiz arasındakı münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaytarılması üçün əlimdən gələni əsirgəməməyə hazıram. İki ölkə arasındakı dostluq toxunulmaz olaraq qalmalıdır", - deyir məktubda qeyd olunub.



KTMT-nin işğalçı dövləti müdafiə etməsi üçün hüquqi əsası yoxdur

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işğalçı dövləti müdafiə etməsi üçün hüquqi əsası yoxdur. AZƏRTAC-ın müxbiri Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatı fonunda bu məsələ ilə bağlı araşdırmalar aparır.


Əgər hər hansı ölkə KTMT-nin üzvü olan dövlətlərdən birinə hücum edərsə, nə baş verər? İlk baxışda cavab göz qabağındadır. Bu təşkilatın Nizamnaməsinə görə belə hərəkətlər eyni vaxtda həmin bloka daxil olan bütün ölkələrə qarşı təcavüz hesab edilir. Bu, təşkilatın adından da görünür.

Məsələn, hamıdan çox və tez KTMT-də üzv olmasını xatırladan Ermənistan həmin blokun arxasında "qoçaqcasına" yumruqlarını silkeləyir (xatırladaq ki, 1914-1918-ci illərdə Anadolunun işğal edilmiş hissəsində rus əsgərlərinin arxasında türk və kürd qadınları və uşaqlara qarşı "igidlilik" döyüşən ermənilər də layiqli cavablarını alana qədər eyni hərəkətlə məşğul idilər). Erməni siyasi texnoloqları uzun illər boyu inandırmağa çalışırdılar ki, əgər Azərbaycan "öz müqəddəratını təyin etmiş Arsaxa qarşı təcavüz edərsə" KTMT üzrə müttəfiqlər erməni xalqının köməyinə gələcək. Həmin müttəfiqlərin isə bundan heç xəbəri də yox idi. Təbii ki, tarixdə belə səfəhliyin analoqlarını tapmaq çətindir! Azərbaycan tərəfi adətən buna belə cavab verirdi ki, Bakı Ermənistanı hücum etməyə hazırlaşmır, KTMT-nin öhdəlikləri isə Qarabağın işğal edilmiş ərazisinə şamil olunmur.

Lakin son günlərin hadisələri bütün dünyaya göstərdi ki, münəqişə Qarabağda hərbi əməliyyatlar meydanından uzaqda da baş verə bilər. Bundan sonra KTMT mövzusu yenidən gündəliyə qayıtdı. Ermənistanda yenidən Moskva və təşkilatın digər üzvlərinə onların "öhdəliklərini" xatırlatmağa başladılar. İş o yerə çatdı ki, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan hadisələrin elə ilk günündə bu təşkilatın baş katibi ilə əlaqə yaradaraq ondan kömək istədi. Lakin bu məsələ belə sadədir? Müttəfiq ölkələr bütün hallarda hərbi kömək göstərməyə borcludurlarmı?

Əslində KTMT-nin Nizamnaməsində yazılmasa da BMT-nin Nizamnaməsindən, daha dəqiq desək, bu sənədin 51-ci maddəsindən irəli gələn istisnalar var.

Məlum olduğu kimi Ermənistanın dörd qonşusu var. Bu qonşulardan birinin ərazisini Ermənistan silahlı qüvvələri işğal edirlər - indi bu faktı hətta erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ Konqresi də tanıyır. Ermənistanı İran, Türkiyə və ya Gürcüstan tərəfindən hipotetik hücum ediləcəyi halda KTMT həqiqətən Ermənistan



nın köməyinə gəlməyə və onu müdafiə etməyə borcludur (köməyə gəlib-gəlməyəcəyi başqa məsələdir).

Lakin Ermənistan ilə Azərbaycan arasında müharibə halında bu qayda işləmir, çünki Ermənistanın silahlı qüvvələri ARTIQ Azərbaycanın ərazisindədir. Mnatsakanyanın bu yaxınlarda KTMT-dən aldığı rədd cavabı buna sübutdur. Onun ölkəsinin çağırışı səhrada fəryad kimi cavabsız qaldı. Hətta Azərbaycan Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində əks-hücumla deyil, təhrik edilməmiş adi hücumla keçəcəyi halda belə "hamıya qarşı hücum" konsepsiyası qüvvədə olmayacaq və KTMT-dən Ermənistanı kömək gəlməyəcək, çünki Azərbaycan ərazisi özü müttəfiqlərindən köməyə gəlmələrini xahiş edən blok üzvü tərəfindən təcavüzə və işğala məruz qalıb. Axı Ermənistan Azərbaycanın sərhədlərini tanırsa, hətta onun ərazisinin bir hissəsini işğal edərsə, onda Azərbaycan nə üçün Ermənistanın sərhədlərini tanımalı və hər hansı başqa sahədə Ermənistanın bir hissəsini işğal etmək niyyətindən çəkinməlidir?

Bu dünyada hər şey qarşılıqlıdır. KTMT-nin kollektiv təhlükəsizlik barədə öhdəlikləri hərəkətin birtərəfli olduğu küçə deyil. Müttəfiqlər tərəfindən köməyə ümid bəsləmək üçün ölkə özü beynəlxalq hüquqa riayət etməli və başqa dövlətin ərazisini işğal etməməlidir, halbuki o, blok üzvlərindən məhz həmin başqa dövlətin təcavüzündən onu müdafiə etmələrini xahiş edir. Kömək yalnız o halda gələ bilər və bəlkə də gələr ki, məsələn, Azərbaycan qonşuları ermənilər Qarabağı azad edəndə qədər deyil, bütün dövlət sərhədi bərpa olunandan sonra Ermənistanı hücum etsin və Vedibasarı, Göyçəni və ya Qərbi Qazaxı tutsun. Belə halda bəli, Yerevan KTMT-dən kömək istəyə bilər. Lakin bu ölkə özü Qarabağı işğal etdiyi şəraitdə BMT-nin Nizamnaməsinə görə Azərbaycanın işğalçı dövlətin istənilən nöqtəsinə, onun paytaxtını tutana qədər zərbə endirmək üçün hər cür hüququ var. İkinci Dünya müharibəsi illərində müttəfiqlər məhz belə edir, Almaniya şəhərlərini bombalayır. KTMT öz üzvünü - başqa dövlətin ərazisini işğal edən təcavüzkar dövləti müdafiə edə bilməz və etməməlidir, həmin başqa dövlət, öz növbəsində, bütün tədbirləri görür, KTMT üzvünü çoxillik işğalla son qoymağa məcbur etmək

məqsədilə onun ərazisinə cavab hücumu da edə bilər.

Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldıqca Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə görə Ermənistan ərazisinin istənilən hissəsinə cavab zərbələri və onun ərazisinin hər hansı hissəsini taktiki baxımdan tutmaq, o cümlədən hazırda işğal altında olan Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı, Bağanis-Ayırım və Kərki kəndlərinin Azərbaycan ordusu tərəfindən tamamilə qanuni şəkildə azad edilməsi də daxil olmaqla özünümüdafiə hüququna malikdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına son qoymayınca onun KTMT tərəfindən hər hansı köməyə ümid bəsləməyə haqqı yoxdur, çünki əks halda bu, artıq Ermənistanın bütün ölkələr tərəfindən kollektiv müdafiəsi deyil, Ermənistanın Azərbaycana qarşı təcavüzündə onların kollektiv iştirakı hesab ediləcək və onların heç biri Qarabağın işğalını uzatmaqda ona köməkçi rolunda çıxış etməyi arzulamır və arzu etməyəcək, onlardan heç biri heç vaxt belə bir sənədi "imzalamayıb".

"Hamıya qarşı hücum" prinsipi yalnız o halda qüvvəyə minir ki, Ermənistan Qarabağı azad etsin və bir müddədən sonra Azərbaycan birdən-birə, gözənilmədən Ermənistanı hücum etməyi qərara alsın. Lakin Ermənistan qonşusunun ərazisini artıq işğal etdiyi vəziyyətdə qarşı tərəfin onun ərazisinə taktiki hücum edəcəyi halda müttəfiqlərin köməyə gələcəyinə ümid etməyə dəyməz.

Bizdən müdafiə olunmaq istəyirsənsə, özünü yaxşı apar. Ermənistan kömək üçün müraciət edəndən sonra KTMT ona məhz belə ısmaric göndərər. Buna görə də əgər Azərbaycan Vanadzoru tutarsa və bu ölkənin şimalında həyatı əhəmiyyətli bütün, o cümlədən dəmir yolu, avtomobil və enerji kommunikasiyalarını kəsərsə, qoy Ermənistan isterikaya düşməsin. İşğaldan əziyyət çəkən Bakı BMT Nizamnaməsinə əsasən cavab tədbirləri görmək üçün bütün hüquqlara malikdir və Yerevan Qarabağın işğalını davam etdirərsə qonşusuna qarşı təcavüzdə müttəfiqlərin kollektiv şəkildə iştirak edəcəyinə ümid bəsləməyə yaxşıdır. Beləliklə, biz hər saat və hər yerdə gözəlin və sonra atılmış məşuqə kimi şivən qaldırmayın!

Vüqar Rəhimzadə: "Dünya niyə erməni vandalizminə göz yummaqda davam edir?"

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ordumuz bir daha hansı gücə, qüdrətə malik olduğunu işğalçı dövlətə, eyni zamanda, ona havadarlıq edən dairələrə nümayiş etdirdi. Azərbaycan Ordusuna dəstək adı altında istər ölkə daxilində, istərsə də dünya ölkələrində keçirilən tədbirlər birliyimizin, həmrəyliyimizin, vətənpərvərliyimizin təqdimatında bir daha əhəmiyyətli rol oynadı". Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə təəssüf hissi ilə belə bir məqamı da diqqətə çatdırıb ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısı qətiyyətlə alındıqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb: "Soydaşlarımız dünyanın müxtəlif ölkələrində aksiyalar keçirir, dövlətimizin dəyişməz, tarixi faktlara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır, erməni yalanları əsaslı şəkildə ifşa olunur, ən əsası dünyanın yaşadığı hüquq probleminin yaratdığı çətinliklərə diqqət yönəldilir. Gəlin, yada salaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə imkanlar yaradırdı. Ermənilər və erməni diasporunun bu yalanları nəticəsində Ermənistan işğala məruz qalan tərəf kimi təqdim olunurdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkiddi tələbi ilə hakimiyyətə qayıdırdıqdan sonra əsas diqqət göstərilən məsələlərdən biri də Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Lider diasporu hər bir dövlətin xaricdəki varlığı kimi qəbul edərək bu hərəkətin genişlənməsi istiqamətində mühüm addımlar atdı. Məhz Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində erməni yalanları ifşa olundu, erməni diasporunun dünyada cərəyan edən proseslərə təsir imkanları heçə endirildi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatlarının yaradılması, onlar arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsi, bu qurumların vahid mərkəzdən idarə edilmələrinin təmin olunması üçün Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi öz əhəmiyyəti ilə diqqət çəkdi. Bu gün güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir".

Baş redaktor bildirib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının ye-



kunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı İlham Əliyev əsas diqqəti Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələrə yönəldərək bəyan etmişdir ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. "Bu gün dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatlarının təşkilatçılığı ilə keçirilən yürüşlər də həqiqətlərimizin təbliğinə xidmət edən addımlar sırasındandır", söyləyən V. Rəhimzadə qeyd edib ki, erməni radikal dairələri həmin aksiyalar zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edir, bəzi həmvətənlərimiz zorakılığa məruz qalırlar: "Nəticədə bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb. Bu təxribatlara dünyanın göz yumması diqqətdən kənarda qala bilməz. Artıq bu kimi olaylar bir daha onu göstərir ki, erməni vəhşiliklərinə, vandalizminə görə Ermənistanı heç bir sanksiyanın tətbiq olunmaması onların bu çirkin əməllərinin coğrafiyasını daha da genişləndirmələrinə stimül verir. Son təxribatlarla bağlı iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında da bu barədə ətraflı məlumat verilib".

V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın bir qayda olaraq döyüş meydanında daim məğlub olması sonrakı dövrlərdə belə təxribatların baş verməsi ilə müşayiət edilir: "Bu gün ictimaiyyətdə maraq və sual doğuran məqamlardan biri də Avropadakı tural sadıqların, qənimət zahidlərin, ABŞ-dakı sevinc osmanqızılının, cəmil həsənliyələrin susmasıdır. Avropada, ABŞ-da həmvətənlərimizə qarşı qeyri-insani hərəkətlər edilir, amma "düşmən dəyirmanına su tökən" bu antimilli ünsürlər seyrçi mövqedə dayanmağa daha çox üstünlük verirlər. Budur onların "Vətən təəsübkeşlikləri". Təbii ki, vətəndaşlıq təəsübkeşliyi olmayan şəxsin dövlətçilik maraqlarının qorunmasından danışıması qeyri-mümkündür. Ermənilər, ermənipərəst qüvvələrlə işbirliyində olan belələri soydaşlarımıza qarşı bu təxribatlara sanki sevinirlər. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdikləri halda, "sapı özümüzədən olan baltalar"ın, xarici dairələrin əlində bir alətə çevrilib onların maraqlarının ifadəsinə çevrilən bədxahların əsl siması, çirkin niyyətləri özünü daha qabarıq şəkildə büruzə verir. Dövlətin, xalqın maraqlarını bir kənara qoyub öz şəxsi ambisiyalarının quluna çevrilən antimilli ünsürlərdən Vətən, dövlət, xalq naminə hansısa addımı gözləmək sadələşlülükdən başqa bir şey deyil".

Vətəndaşlar Prezidentə yazırlar: "Sizə daim inanırıq,



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. AZƏRTAC Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Yardımlı rayonundan Elməddin Məmmədli yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə təşəkkür edirəm.

Bir gənc olaraq tam gücümüzlə dövlətimizin və ordumuzun yanındaydıq. Biz savaşa əmrinizi səbirsizliklə gözləyirik. İnşallah, zəfər bizimdir! Biz Azərbaycanı sevirik, dövlətimizi dəstəkləyirik, Vətənimizin əsgəriyik. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Birlikdə düşməne layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ordumuzun gücünü bütün dünya bilir. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur".

Bakı şəhərinin Sabunçu rayonundan Əsəd Əhmədov: "Hörmətli cənab Prezident, xalqımız Sizə arxalanır, hamımız Sizinləyik. Əminlik ki, Sizin sayənizdə Qarabağı da azad edəcəyik. Uca Yaradan bütün işlərinizdə köməyiniz olsun, Sizi bu xalqa çox görməsin. Siz xalq üçün gördüyünüz işlərlə adınızı artıq tarixə yazdırmısınız. Xalqın igid oğlu, dualarımız Sizinlədir. Ulu öndərimiz Heydər Əliyevin başladığı yolu uğurla davam etdirməklə Azərbaycanı dünyaya tanıdınız, ölkəmizi gözəlləşdirdiniz.

Sizin sayənizdə üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, həmin bölgələr də inkişaf edəcək, Azərbaycanın bir parçası kimi dünyada tanınacaq. Uca Yaradan bu Qələbəni qazanmaqda, başladığınız işləri başa çatdırmaqda Sizə kömək olsun. Allah Sizi qorusun, cənab Prezident!".

Abşeron rayonunun Xırdalan şəhərindən Ceyran Pireliyeva, Zənfəra Pireliyeva və Veydəddin Pireliyev yazırlar: "Hörmətli cənab Prezident, Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edib və bu gün də inamla irəliləyir. Əsrlərböyü böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuzla malik olması Sizin dahiyənə təfəkkürünüz və böyük zəhmətinizin məntiqi nəticəsi kimi qəbul olunur. Bütün dünyanı cənginə alan COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər vətəndaş olaraq bi-

zi olduqca sevindirir və bundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiq haldır. Biz ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə, əsasən də tibb işçilərinə təşəkkürümüzü bildiririk. Bizim ailə üzvlərimiz bu günlərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alırdıq, evimizə yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Xəstəxanada bizə yüksək səviyyədə tibbi xidmət göstərildi. Tibbimizin belə inkişafı bizi fərəhləndirdi. Sonda böyük fəxr ilə qeyd etmək istəyirik ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq, tibb sahəsində yüksək uğurlar əldə edəcəkdir. Ölkəmizin inkişafı uğrunda apardığınız hər bir işdə Sizə uğurlar və cansağlığı arzula-

yırıq".

Lənkəran rayonunun Boladı kəndinin sakini Elnarə Miriyevanın məktubunda deyilir: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədində atəşkəsi pozması bizi necə narahat etdirmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi. Biz tələbələr Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qaranırsınız. Allah Sizi qorusun, cənab Prezident!".

Ağcabədi şəhərindən Pərviz Quliyev: "Möhtərəm cənab Prezident, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşməni bu gün də təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atışları ilə

susdurulan düşməni çoxlu sayda itki verməklə yanaşı, həm də əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur, Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə və Sizin siyasətinə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın edərək, həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq".

Tovuz rayonunun Əyyublu kəndindən Abbas Abbasov: "Hörmətli cənab Prezident, respublikamızda şəhərlərin, kəndlərin, onlarla birlikdə isə bütünlükdə ölkəmizin inkişafı, gözəlləşməsi təsadüfi deyil. Bu yüksəliş Sizin gecə-gündüz çalışmağınızın, düzgün siyasət yürütməyinizin bəhrəsidir. Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Əyyublu kəndində daxili yolların asfaltlanması bütün sakinlərin sevincinə səbəb oldu. Hamımız bilir ki, inkişaf yoldan başlayır. Son illər Tovuz rayonunda yolların təmiri ilə bağlı xeyli iş görüldü. İndi kəndimizin yolları göz oxşamaqla yanaşı, sakinlərin rahatlığına xidmət edir. Cənab Prezident, kəndimizin bütün sakinləri, o cümlədən ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq".

Bakı şəhərinin Yasamal rayonundan Eyyub Heydərov: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə bu gün dünyanın önəmli enerji layihələrində Azərbaycanın rolu həlledicidir. Beynəlxalq güclərin Azərbaycanın iqtisadi və siyasi qüdrətini qəbul etməsinə və onunla hesablaşmasına dözməyən Ermənistan sərhədlərimizdə təxribata cəhd etsə də, şanlı ordumuzun layiqli cavabını aldı. Mən sovet ordusu sıralarında Uzaq Şərqdə xidmət etmişəm, hazırda ehtiyatda olan zabitem. Hərbi taktikanın təşkili sahəsində bilik və təcrübələrimi bölüşmək, təmənnaş olaraq ordumuza xidmət etmək istəyirəm. Vətən yolunda şəhid olmaq hamımız üçün uca zirvədir. Mübariz İbrahimov və digər qəhrəmanlarımızın yüksəldiyi zirvəyə qalxmaq, xalq məhəbbətini qazanmaq, şəhidlərimizin qisasını almaq arzularımın həyata keçməsi üçün müharibə zonasına - ön cəbhəyə getmək barədə əmrinizə hazıram. Allah Sizi və ordumuzu qorusun! Zəfər bizimlədir!".

Quba rayonunun Rustov kəndindən Ağalar Bayramov: "Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikası indiki inkişaf səviyyəsinə çatmış və dünya birliyində layiqli yer tutmuşdur. Ölkəmizdə aparılan quruculuq və abadlıq işləri bütün sahələrdə hiss olunur. Son illərdə

güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik"

kadr islahatı sahəsində yürütdüyünüz siyasət də vətəndaşlarımız tərəfindən böyük sevinclə qarşılır. İdarəetmənin etibarlı əllərdə olması xalqın dövlətə inamını daha da möhkəmləndirir və cəmiyyətin inkişafını sürətləndirir. Hörmətli cənab Prezident, son iki ildə Qubada aparılan genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri, sosial sahədə yaranan canlanma məhz Sizin adınızla bağlıdır. Kend məktəbimizin tam orta məktəbə çevrilməsi, sel sularının kəndarası körpülərə vurduğu ziyanın aradan qaldırılması sakinlərimizin böyük sevincinə səbəb oldu. Mənim 75 yaşıma var. Qubanın inkişafını, kəndimizin çiçəklənməsini gördükcə ürəyim fərəhlənir. Bu işlərə böyük əmək sərf etdiyinizə görə Sizə "Çox sağ olun!", "Var olun!" deyirəm, cənab Prezident!".

Lerik rayonundan Hətəm Əliyev: "Hörmətli cənab Prezident, Azərbaycan-Ermenistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatda düşmənin ölkə qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. Azərbaycan Ordusu nəinki düşmənin hücumunun qarşısını aldı, onların silahlı qüvvələrinə layiqli zərbə də endirdi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu. Bu anlar bizə qürur yaşatdı. Ermenilər bir daha başa düşdü ki, hər bir təxribatın qarşısı belə qətiyyətlə alınacaq. Çünki Azərbaycanla dövlət-xalq birliyi, Prezidentə böyük dəstək, sevgi var. Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edir, Sizə inanır və güvənirik".

Bakı şəhərinin Nərimanov rayonundan Lətif İsmayilov: "Hörmətli cənab Prezident, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və ictimaiyyət tamamilə Azərbaycanın tərəfindədir. Bu, Sizin illərdən bəri Azərbaycanın haqq səsinə dünyaya çatdırmaq üçün gördüyünüz böyük işlərin nəticəsidir. Azərbaycanın inkişafı, nüfuzunun gündən-günə artması mənfur qonşularımızı narahat etməyə bilməz. Buna görə də Ermənistan hüquqi yollardan deyil, təxribatdan istifadə edir. Ölkəmiz müstəqillik qazandıq vaxtdan sülh yolunun tərəfdarı olsa da, Sizin Qarabağ məsələsində qətiyyətli mövqeyiniz var və bu mövqə xalqın iradəsini ifadə edir. Mən ehtiyatda olan zabitem. Hərbi anda sədaqətimizi bildirərək bu günlərdə cəbhə bölgəsində olan əsgər və zabitlərlə çiyin-çiyinə durmaq üçün döyüş bölgəsinə getməyə hazıram".

Ağcabədi rayonundan Göyçək Qasımov: "Cənab Ali Baş Komandan, Qələbə ovqatlı çağırışlarınızı, torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti qəlbən dəstəkləyir və bu yolda səfərbər olub döyüşə getməyə hazır olduğumu bildirirəm. Əmi-



nəm ki, Sizin məqsədyönlü siyasətiniz xalqımızı uğura, zəfərə aparacaqdır".

Qazax rayonundan Arif Camalov: "Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşıyam. Bütün dünyanı bürüyən koronavirus ölkəmizdən də yan keçməmişdir. Məhz Sizin uzaqgörən siyasətiniz, qətiyyətli addımlarınız nəticəsində ölkəmiz bu belə ilə mübarizədə digər ölkələrə nisbətən az itki vermişdir. Cənab Prezident, Qarabağ müharibəsi veteranı kimi Sizin xalqımızın rifahı, ölkəmizin inkişafı naminə gördüyünüz işlərə görə minnətdarlığımı bildirirəm. Bu çətin dövrdə Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzulayıram. Xüsusi karantin rejimində vergi ödəyicilərinə verilən müavinətlər bir daha dövlətin hər zaman vətəndaşının yanında olduğunu göstərir".

Bakı şəhərindən Vüsal Baloğlu: "Möhtərəm cənab Prezident, mən Azərbaycan Dövlət Bədən Tərbiiyyəsi və İdman Akademiyasının tələbəsi olaraq son günlər Azərbaycan-Ermenistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərlə bağlı gəndlərə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Biz gəndlər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq".

Yardımlı rayonundan Anar Əliyev: "Hörmətli cənab Prezident, Sizin ölkəmizdə apardığınız uzaqgörən siyasət nəticəsində Azərbaycanda güclü dövlət və qüdrətli ordu yaranmışdır. Məhz bu gün biz bu ordu ilə Sizin rəhbərliyiniz altında düşməni layiqli cavab veririk. Biz - Yeni Azərbaycan Partiya-

sının gənc üzvləri torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz gəndlər daim öz dövlətimizin yanında yığıq. Biz birlikdə güclüyük".

Samux rayonundan Tural Məhərrəmi: "Hörmətli cənab Prezident, Mübarizlər, Fəridlər yetişdirmiş ölkəmizdə Sizin əmrinizi gözləyən, arxanızda dayanan milyonlarla igitimiz var. Biz bir ölkəyə, milyon doğularıq. Cənab Ali Baş Komandan, əsgər Məhərrəmi Tural Elşad oğlu Sizin əmrinizi gözləyir və iradəninə inanır".

Samux rayonundan Anar Əhmədov: "Hörmətli cənab prezident, xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var. Cənab Ali Baş Komandan, qəhrəman ordumuz düşməni bir daha öz gücünü göstərdi. Düşmənin təxribatının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o gün səbirsizliklə gözləyirik. Cənab Ali Baş Komandan, Sizin döyüşə əmrinizlə torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə hazırıq".

Ağcabədi rayonundan Samir Muradov: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, son bir neçə gündə cəbhə xəttində baş verən hadisələrdən, ordumuzun düşməni verdiyi layiqli cavabdan sonra Azərbaycandakı xalq-iqtidar bir daha öz təsdiqini tapdı. Biz bir xalq olaraq hər zaman Sizin yanınızdayıq. Mən də bir vətəndaş olaraq, eyni zamanda, Yeni Azərbaycan Partiyasının könüllüsü, fəali kimi Səfərbərlik və Hər-

bi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçmişəm. Könüllü olaraq Vətənimə və ordumuza əlimdən gələni hər bir dəstəyi verməyə hazıram. Vətənimizi qorumaq hər birimizin borcudur. Hər şey Vətən üçündür. Hər birimiz əsgərlik. Biz birlikdə güclüyük".

Ağcabədi şəhərindən Rəna Abdullayeva: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən yürütdüyünüz siyasət, uzaqgörənliyiniz və qətiyyətiniz ilə fəxr edirəm. Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşməni sarsıdıcı zərbələr vurmuşdur. Qüdrətli ordumuz Aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerə qoymamışdır. Cənab Prezident, fəxrle deyə bilərik ki, əsas ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin bu gün bütün sahələrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsi bizdə böyük fərəh və qürur hissi yaradır. Bir daha Sizə minnətdarlığımı bildirirəm".

Beyləqan rayonunun Birinci Aşıqlı kəndindən Şahlar Aslanov: "Hörmətli cənab Prezident, tariximizin hansı səhifəsini vərəqləsək, orada igit babalarımızın qəhrəmanlıqlarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Bu gün zaman bizdən Vətənə məhəbbəti sözde deyil, əməldə tələb edir. Cənab Prezident, Siz bu sevgini gündəlik işinizdə, çəkdiyiniz zəhmətdə, qətiyyətli fəaliyyətinizdə

nümayiş etdirirsiniz. Mən ehtiyatda olan zabit kimi döyüş bölgəsinə yollanaraq Vətən qarşısındakı borcuma yerinə yetirməklə yanaşı, Sizə sədaqətimizi də göstərmək, şəhidlərimizin qisasını almaq istəyirəm. Mübarizələrdə daim Sizinləyik!".

Şəmkir rayonundan Rəşad İbrahimov: "Hörmətli cənab Prezident, bu gün milli qürur hissi bütün dünyadakı azərbaycanlıları birləşdirib. Biz hamımız Sizin çağırışlarınızın, ideyalarınızın ətrafında birləşib bir amala doğru irəliləyirik. Mənim 86 yaşıma var. Yaşımın ahi çağ olsa da, əsgərlərimiz Koroğlunun dəlilləri kimi xain düşməni zərbə endirəndə mən də onların yanında olmaq istəyirəm. Allah Sizə və əsgərlərimizə güc-qüvvət, ölkəmizə əmin-amanlıq, Qarabağımıza azadlıq qismət eləsin!".

Quba rayonunun Buduq kəndindən Yaqub Həsənov: "Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometrli dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd təsərrüfatı məhsullarını vaxtında çatdırırlar. Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də bütünlüklə həyat mənbəyi hesab edirdi. Biz də bilir ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarlıq, cənab Prezident!".

Paşinyan niyə məhz indi hərbi təxribata əl atır?

İyulun 12-si Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək növbəti təxribat günüdür. Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu gün də öz saxtakarlıqlarından əl çəkmirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqları olması ilə bağlı heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilmədiyini deyərək, bu məsələyə aydınlıq gətirərək bildirmişdi: “Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu”.



Gözəl bir deyim var: “Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”. Bu həqiqətdən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan 2 ilə yaxındır ki, küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış edir və elə zənn edir ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yenə də həqiqət üzə çıxır.

Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər silahlı qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. O zaman belə bir vaxtda Ermənistanın cəbhə xəttində təxribat törətməsi maraqlıdır.

Onu da vurğulamaq lazımdır ki, əgər müharibə başlarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı bir aksiomadır. Belə çətin durumda olduğu bir məqamda İrəvanı təxribata getməyə nə vadar etdi? Siyasi ekspetrlərin sözlərinə görə, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşməni geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyır. Ermənistanın

yası rəhbərliyi anlayır ki, yeni müharibəyə tab gətirə bilməz. İrəvanın Bakı qarşısında bütün müstəvirlərdə zəifliyi göz önündədir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Koronavirus pandemiyası dövründə Ermənistanın yeni müharibəyə başlamaq təxribatı əslində bütün dünyadakı nizamamənfi təsir göstərir. Məlumdur ki, koronavirus pandemiyası başlayandan dünyadakı bir çox hərbi münaqişələr dondurulub. Belə bir zamanda Ermənistanın savaşa təxribatı olduqca pis nümunə kimi qəbul edilir. İkincisi isə, Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi,

artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdırı bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün dövlət idarəetmə sistemi xaosla sürüklənir. N.Paşinyanın atdığı addımların hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. Digər tərəfdən, Paşinyan bu dəyişikliklərlə, guya xalqa xidmət etdiyini, yarıtmaz kadrları çıxarıb yerinə yaxşılardan təyin etdiyini nümayiş etdirir. Lakin onun bu cəhdləri də alınmır. Ölkədə elə vəziyyət yaranır ki, bütün qüvvələr ona qarşı birləşə bilər. Artıq cəmiyyətin bütün təbəqələrində uğursuz inqilabçıya qarşı inamsızlıq artır. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzvləşməsi ilə izah olunur.

Ermənilər fəlakətin episentridə

Millət vəkili, politoloq Elman Nəsirli Ermənistanın daxilində vəziyyətin inqilabdan sonra da-

ha da pisləşdiyini deyib. Bildirib ki, üstəlik də koronavirus pandemiyasının ortaya çıxması əhalinin sosial durumunu daha da ağırlaşdırıb: “Daha bundan o tərəfə görünmür. Ermənilər fəlakətin episentridədir. Buna görə də Paşinyan ölkədəki inqilab ab-havasını Dağlıq Qarabağ istiqamətinə yönləndirməyə çalışır. Ermənistanda həmişə bu yola əl atıblar. Paşinyanın tapşırığı ilə həyata keçirilən təxribat hakimiyyətin qorunub saxlanması məqsədi daşıyır. Amma bu addımlar artıq effekt vermir. Yəqin ki, bir müddətdən sonra Ermənistanın hərbi avantürası nəticəsində çoxsaylı əsgər itkiləri ilə üz-üzə qaldığı faktı üzə çıxacaq. Belə olan halda, Paşinyana qarşı etiraz dalğası daha da genişlənəcək. Paşinyanın bu avantürası onun başına hələ çox bəla açacaq”.

Millət vəkili ATƏT-in Minsk Qrupunu da sərt tənqid edərək deyib ki, indiki vəziyyətdə bu qurumun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə də qiymət vermək lazımdır: “ATƏT-in Minsk Qrupu amorf, heç bir işə yaramayan, seyrçi mövqedə olan təşkilat olduğunu bir daha ortaya qoydu. Yəqin ki, onlar bəyanatla çıxış edəcəklər. Onların bəyanatının indidən qısa məzmununu deyə bilərəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağıracaqlar, təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlıq keçirdiklərini ifadə edəcəklər. Bunun ardınca da tərəfləri sülhə çağıracaqlar. Bəyanat təxminən bu ruhda olacaq. Yenə də ünvansız bəyanat verəcəklər, yenə də cəsarət və iradələri çatmayacaq ki, desinlər, Ermənistan silahlı qüvvələri hərbi təxribata əl atıb. Ermənistanda da arxayınlıq sindromu yaranır ki, cinayət edə bilər, buna görə hər hansı cəza olmayacaq. ATƏT-in Minsk Qrupuna ar olsun! Belə bir qrup cəsarət tapıb, öz-özünü buraxmaldır. Etiraf etməlidirlər ki, problemlər məşğul olub, həll edə bilmirlər. Çünki iradələri yoxdur...”.

E.Nəsirli baş verənlərdə xarici qüvvələrin rolunun olub olmasına da münasibət bildirib: “Hesab edirəm ki, Paşinyana müəyyən xarici dəstəklər də ola bilər. Təbii ki, bu dəstək erməni lobbilərindən gəlir, maliyyə dəstəyi verirlər. Nəzərə alın ki, qonşu ölkələrdə də onların güclü lobbiləri var. Burada əsas məsələ odur ki, belə hərbi avantürə Paşinyan üçün lazımdır. Çünki onun vəziyyəti hər dəqiqə, hər saat, hər gün daha da pisləşir. Ona bu cür təxribatlara əl atmaq hava və su kimi lazımdır. Erməni xalqının sabahkı günə inamı qalmayıb, Paşinyan rejimi altında yaşamaq istəmirlər, etirazlarını bildirirlər. Peşman olublar ki, Paşinyana görə inqilab ediblər. Bütün bunları Paşinyan görür, qiymətləndirir, diqqəti yayındırmaq üçün addımlar atır. O, təxribata əl atdı, amma məqsədinə çatmadı, burnu möhkəm əzildi. Qarşıdakı müddətdə Ermənistanda siyasi partlayışların şahidi olacağıq. Yəqin ki, bu, Paşinyan hakimiyyətinin sonunun başlanğıcı olacaq”.

Rəfiqə HÜSEYNOVA

Suren Sarkisyan: “Ermənistan-Azərbaycan müharibəsi ABŞ Konqresində son həddədir”

Ermənistan ordusu Ermənistan-Azərbaycan sərhədində güclə toparlanarkən Konqresdə əsl Ermənistan-Azərbaycan müharibəsi gedir. SİA Ermənistan məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.

Politoloq öz səhifəsinə Ermənistanın durumunu xarakterizə edən status paylaşmış və xüsusilə ABŞ Senatının məlum son qərarına köklənərək pessimist əhvalı gizlətməyib. “Hal-hazırda vəziyyətimiz belədir ki, ən böyük anti-Ermənistan qətnaməsi qəbul edildi və Senata göndərildi. Konqres üzvlərini çağırmaq və onlara təzyiq göstərmək məsələsində erməni icmasının müstəsna fəaliyyətini qeyd etməliyəm və lobbicilərin fəvqəladə təşkilatçılıq istedadları haqqında da deməliyəm. Təsəvvür etdiyiniz kimi, müharibə bütün cəbhələrdə davam edir”, deyir Suren Sarkisyan yazıb.



“Növbəti qələbəmiz Dağlıq Qarabağda olacaq”

“İşğal edilmiş torpaqlarımız uğrunda müharibə etməyə olan bu yüksək ruh torpaqlarımızın erməni işğalı altında qalması ilə razılaşmamağımızın göstəricisidir və bütün dünya da bunu müşahidə edir. Əgər bu məsələyə hamı səbirlə yanaşsa növbəti qələbəmiz Dağlıq Qarabağda olacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan

can-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı ölkəmiz həssas dövrünü yaşayır: “Əhalimizin içində işğal altında olan torpaqlarımızın azad edilməsində səfərbər olunmaq, dövlətin və Azərbaycan Respublikası Prezidentinin yanında olmaq hisləri daha da güclənmişdir. Təbii ki, bizim hərbi potensialımız, ordumuzun peşəkarlığı və vətəndaşlarımızın döyüşmək ruhu çox yüksəkdir və bunu çox yüksək dəyərləndirirəm. Bütün dünyada yaşayan soydaşlarımız da ölkəmizə həmişəkindən də yüksək dəstək verir. İşğal edilmiş torpaqlarımız uğrunda müharibə etməyə olan bu yüksək ruh torpaqlarımızın erməni işğalı altında qalması ilə razılaşmamağımızın göstəricisidir və bütün dünya da bunu müşahidə edir”.



Onun sözlərinə görə, indiki vəziyyətdə dövlətimiz və xalqımız səbirlə olmalı, tələsik atılan addımlardan qaçınmalıdır: “İndiki vəziy-

yətdə səbirlə olmaq lazımdır. Tələsik atılan hər bir addım böyük səhv etməyimizə gətirib çıxara bilər. Ölkə Prezidenti dünya siyasətini dərinlən bilən və zamanında vacib qərarları qəbul edə bilən böyük liderdir. Düşünürəm ki, nə vaxt hücumla keçmək lazım olduğunu ölkə başçısı yaxşı bilir. Biz, vətəndaşlar olaraq emosiyalarımıza uymadan Ali Baş Komandanın qərarını gözləməliyik. Biz, vətəndaşlar olaraq səbir və təmkin nümayiş etdirərək düzgün qərar qəbul edilməsində ölkə Prezidentinə dəstək verməliyik. Biz, Prezidentimizin güclü siyasi iradəsi ilə beynəlxalq siyasətdə düşmənimizin üzərində qələbə çalmışıq. Əgər bu məsələyə hamı səbirlə yanaşsa növbəti qələbəmiz Dağlıq Qarabağda olacaqdır”.

Kral Xuan Karlos Universitetinin professoru: Ermənistanın təxribatı regionda sülhə, sabitliyə və inkişafa əsas təhdiddir

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək



İspaniyanın nüfuzlu “Galicia Digital” internet portalında Kral Xuan Karlos Universitetinin Hüquq və beynəlxalq münasibətlər üzrə professoru Karlos Uriartenin Ermənistanın ölkəmizə qarşı sonuncu hərbi təxribatının kəskin şəkildə qınayan məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək, Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd edərək, Azərbaycana qarşı növbəti hərbi təcavüz aktı törətdiyi qeyd olunub.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz zamanı Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlərin məqsədyönlü şəkildə hədəfə alındığı, nəticədə 76 yaşlı azərbaycanlı mülki sakinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi bildirilib.

Məqalədə Ermənistanın beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini

kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etdiyi xüsusi olaraq vurğulanıb. Müəllif dərin təəssüf hissi ilə qeyd edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri Ermənistan tərəfindən hələ də icra edilməmişdir.

Professor Karlos Uriatre Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtəanmış prinsip və normaları çərçivəsində həll edilməsi ilə razılaşmalı olduğunu diqqətə çatdırıb. Ermənistanın 2016-cı ildə Azərbaycan

qarşı hərbi təxribat törətdiyini qeyd edən K.Uriarte nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsini erməni işğalından azad etdiyini bildirib.

Ermənistanın növbəti hərbi təxribatının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayondan kənarda - Azərbaycanın şimal-qərbindən yerləşən Tovuz rayonu ərazisində baş verdiyini qeyd edən müəllif Azərbaycandan Avropaya uzanan neft və qaz boru kəmərlərinin, habelə nəqliyyat dəhlizinin bu regiondan keçdiyini böyük narahatçılıq hissi ilə qeyd edib. Məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dövrdə Ermənistan tərəfinin təxribata cəhd etməsinin regionda sülhə, sabitliyə və inkişafa əsas təhdid olması vurğulanıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı bütün dövlətlərin və danışıqlar prosesində iştirak edən ölkələrin mənafeələrinə uyğundur.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bu fikri TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.

A.Qruşko deyib: “Dağlıq Qarabağda vəziyyətlə əlaqədar hesab edirik ki, təkcə Rusiya deyil, bu regionda sabitliyin bərqərar olmasının və möhkəmlənməsinin qeydinə qalan digər dövlətlər də tərəfləri sülhün bərqərar olmasına, atəşkəsə, tə-

rəflərin heç cür razılığa gələ bilmədiyi barışq məsələsinə təşviq edən bəyanatlar verməlidirlər. İndiki vaxtda vəziyyətin sabitləşməsi prosesin bütün iştirakçılarının mənafeələrinə uyğundur”.

Nazir müavininin fikrincə, Rusiya bunu əsas götürür ki, indiyə qədər beynəlxalq birliyin Dağlıq Qarabağ məsələsinə tətbiq ATƏT və Minsk qrupu çərçivəsində qazandığı bütün nailiyyətlər danışıqlar masası üstündə qalmalıdır. A.Qruşko deyib: “Budəfəki böhran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin yaxınlaşması üçün ilk növbədə Rusiyanın sərf etdiyi titanik səylər nəticəsində əldə edilmiş tərəqqidən geri çəkilməyə



səbəb olmamalıdır”.

Rusiyalı diplomat qeyd edib ki, bu münaqişənin həlli bütövlükdə regionda vəziyyəti əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək, o cümlədən bütün tərəfdaşlar arasında qarşılıqlı münasibətləri yaxşılaşdıracaq. XİN rəhbərinin müavini daha sonra deyib: “Biz hamını, xüsusən Minsk qrupunun üzvü olan ölkələri bu cür mövqe tutmağa çağırırıq”.

Mavritaniya mətbuatı erməni təxribatından yazır

Mavritaniya İslam Respublikasının “Əl-Səfir” və “Əl-Havadis” saytlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilmiş təxribatla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlaması dərc edilib. Yazılarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Hikmət Hacıyevin fikirlərinə istinad edilərək diqqətə çatdırılır ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan bu kimi hərbi avventura yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçıрмаğa çalışır. Ermənistanın Azərbaycanı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. Yazılarda qeyd olunur ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı halda bu hücum və təxribat əməli, eyni zamanda, Ermənistanın davamlı olaraq atəşkəsi pozması yolu ilə Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Həmçinin məlumat verilir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.



145 illik tarixi olan Azərbaycan mətbuatına dövlət qayğısı davamlıdır

Prezident İlham Əliyev: “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır”

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dəyərlərinin möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti çıxışlarının birində “Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir”, - deyərək söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulmasının Azərbaycan da çox vacib olan məsələlər olduğunu qeyd edib: “Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.

MİLLİ MƏTBUATIN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ GÜCLƏNDİRİLİR

Azərbaycan dövləti tərəfindən azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Bu gün artıq mətbuatımızın 145-ci ildönümünü qeyd edirik. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, milli mətbuatımıza da daim diqqət və qayğı göstərir. Məlumdur ki, Azərbaycan Prezidenti milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun tarixində Sərəncam imzalayıb. Milli Mətbuat günün də isə Cənab Prezidentin imzaladığı bir sıra sərəncamları dövlətimizin milli mətbuatımıza olan diqqət və qayğısını bir daha təsdiqləmiş oldu. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin bir sıra əməkdaşlarına fəxri adlar, mükafatlar verildi. Eləcə də, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılıb. Həmin sərəncamla Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə tele-radio yayımçıların “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb. Bütün bunlar mətbuatımıza göstərilən diqqəti davamlıdır.

KİV-İN MADDİ-TEKNIKİ BAZASININ YENİLƏSĐİRİLMƏSİ VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ, SƏRBƏST FƏALİYYƏT ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARADILIB



Təbii ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

AZƏRBAYCAN DÖVLƏTİ SÖZ VƏ MƏTBUAT AZADLIQLARININ QANUNVERİCİLİK BAZASININ DEMOKRATİKLEŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ YENİ-YENİ ADDIMLAR ATIR

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dəyərlərinin möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin si-

yasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin söyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaranıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürü oldu. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır.

HƏYATA KEÇİRİLƏN İSLAHATLAR DEMOKRATİKLEŞMƏ PROSESİNİN MÜHÜM TƏRKİB HİSSƏSİDİR

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz tə-

cəssümüdür. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.

Dövlət başçısının Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzaladığı “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında” 22 iyul 2019-cu il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuatı ayrılan diqqətin və göstərilən qayğının növbəti bir nümunəsi idi. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrıldı. Qeyd edək ki, dövlətimiz tərəfindən qəzetlərə ayrılan diqqət və qayğı sistemli və davamlı xarakter daşıyır. “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuatı ayrılan diqqətin və göstərilən qayğının bir nümunəsi idi. Məlum Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılışdı.

Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır, həssaslıqla yanaşılır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.

Nəzakət ƏLƏDDİNQIZI

Dövlət Xidməti: 50 min 500-ə yaxın vətəndaş qeydiyyatda alınıb



AZƏRTAC-a bildirləb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 min 500-ə yaxın vətəndaş bu günədek Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qayda, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq arzularını ifadə edib və müvafiq formada qeydiyyatda alınıb. Xidmətdən

“ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməməlidir”

“Ermənistanın dövlət sərhədində artilleriya qurğularından istifadə edərək hücum keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir. Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib.

Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycanla qarşı təcavüzdür. Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Baş verən son hadisələr onu deməyə əsas verir ki, toqquşma hər an gözəniləndir”. Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, Ermənistanın yeni təcavüz aktı ilə əlaqədar müxtəlif dövlətlər tərəfindən ayrılıqda, eləcə də beynəlxalq təşkilatlar tərəfindən açıqlamalar verilib: “Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. Dost və qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini bildirib. Eyni zamanda İranın, Rusiyanın və Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Bununla yanaşı TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibləri, həmçinin Ukrayna, Pakistan, Moldova, Qazaxıstan, İtaliya, Kolumbiya münasibətləri və beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlanmasının tərəfdarı olduğunu diqqətə çatdırıblar. Avropa İttifaqı, Natonun baş katibi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edərək, Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayaraq, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.

Bu günlərdə əlamətdar bir hadisə də okeanın ətrafında baş verdi. ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 sayılı düzəliş qəbul edilib. Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şə-



kildə təqdim edilən “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 sayılı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Eyni zamanda Stiv Kohen tərəfindən hazırlanan “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 sayılı düzəliş də təsdiqlənib.

Bütün bunlarla yanaşı erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 sayılı və yəne Kaliforniyanı təmsil edən erməni əsilli Ceki Spiir tərəfindən hazırlanan “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 sayılı düzəlişlər qəbul edilməyib.

Burada söhbət təkcə ayrılan yardımın məbləğindən, yaxud Ermənistanla pul ayrılıb-ayrılmamasından getmir. Həm də bölgədəki hadisələrdən, reallıqlardan, Ermənistanın maskasının yırtılmasından və bu cırıdan ölkənin bölgədə NATO əleyhinə Rusiyanın “maşa”sı, əlaltısı rolunu oynaması faktının ABŞ Konqresində, yəqin ki, növbəti addımda Senatında və siyasi rəhbərliyində bütün detalları ilə aydınlaşmasından gedir. Konqresə Ermənistanın Rusiyanın forpostu olması, onunla 49 illiyə hərbi saziş imzalaması, ərazisində aviasiya hərbi bazası, eləcə də Gümrüdə quru qoşunları-

nı - birbaşa NATO-nun əleyhinə yönəldilmiş briqadanı yerləşdirməsi, Ermənistan-da yeni bir rus bazasının yerləşdirilməsi barədə danışıqların getməsi haqda məlumatlar da çatdırılmışdır. Üstəlik, konkret bu fakt da diqqətə yetirilmişdir ki, postsovet məkanında baş verən münaqişələr zamanı çoxlu ölüm hadisələri olmuş və Azərbaycanın dinc sakinlərinə ən çox ziyan vuran, onların mal-mülkünü talayan, eyni zamanda mülki əhaliyə heç bir ehtiyac olmadan sui-qəsd edən, qətlamlar törədən erməni qüvvələridir və Konqres üzvləri bu barədə ətrafı məlumatlandırılıb. Müzakirələrdə postsovet məkanında ən çox itkiyə məruz qalan ölkə kimi Azərbaycanın adı çəkilib.

Beləliklə, ABŞ Konqresi nəhayət ki, 30 ildən sonra təcavüzkarı, işğalçını göstərməyə başlayıb. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları birbaşa enerji və nəqliyyat təhlükəsizliyinə təhdid olması, Ermənistanın bu hücumundan sonra rusların 150 min əsgərlə və böyük miqdarda texnika ilə bilavasitə sərhədlərimizdə hərbi təlimlərə başlaması da yəqin ki, diqqətdən kənarda qalmayıb. Bütün bunlar Azərbaycanın işğal altındakı ərazilərinin azad olunacağı günün çox da uzaqda olmadığına göstəricisidir. Düşünürəm ki, beynəlxalq təşkilatlar, xüsusən də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməməli və Azərbaycan həqiqətlərinin dünyaya birliyi tərəfindən tanınması üçün lazım olan bütün ismarıcları verməlidir”.

Türk-Amerikan Federasiyası: “ABŞ Ermənistanına sanksiya tətbiq etməlidir”

ABŞ-da yaşayan türk icması, Ermənistanın Nyu Yorkdakı nümayəndəliyi qarşısında ölkənin Azərbaycana qarşı hücumlarına etiraz edib. SİA xəbər verir ki, türk, Azərbaycan və Axıska Türkləri Cəmiyyəti üzvlərinin iştirakı ilə Türk-Amerikan Cəmiyyətləri Federasiyasının (ATCF) rəhbərlik etdiyi etirazda, Türkiyə və Azərbaycan bayraqları daşıyan qrup nümayişçi Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi qarşısında bir saatlıq səssiz aksiya keçirib.

Daha sonra isə mətbuat açıqlama verilib. ATCF prezidenti Tulqa Təkmən qrup adından açıqlama verərək Ermənistanı işğalçı və terrorçu dövlət adlandıraraq, Ermənistanın son dövrdə təcavüzkar mövqeyinin regionda neft və qaz hökmranlığını saxlamaq istəyən böyük



dövlətlərin süqutunun nəticəsi kimi dəyərləndirib. Ermənistan tarixinin soyqırım və qətlə cinayətləri ilə ləkələndiyini vurğulayan Təkmən əlavə edib ki, Ermənistan 30 ilə yaxındır ki, Dağlıq Qarabağı işğal altında saxlayır, Türkiyə və Azərbaycanın düşməni olan terror təşkilatlarına dəstək verir, türk varlığına son qoymağa çalışır, Ermənistan Xocalı soyqırımına bağlı cavab verməlidir.

Federasiyanın prezidentinin fikrincə, ABŞ-ın Los

Anceles şəhərində izdihamlı bir qrup erməninin 50 nəfər azərbaycanlıya hücumu qətiyyətlə qınanmalıdır, ABŞ-ın hakim dairələri buna yüksək səviyyədə reaksiya verməlidir. Amerika Konqresi üzvlərinə müraciət edən Tulqa Təkmən qeyd edib ki, Tovuz bölgəsindəki təxribatlara, xüsusilə də, Xocalı soyqırımına və Qarabağın işğalına görə Ermənistanla qarşı sanksiyalar tələb edib və türk dünyasına bu məsələ ilə bağlı dəstək olmağa çağırıb.

Kremlin Ermənistanla bağlı strateji planında dəyişiklik istisna deyil

Tovuz istiqamətində gedən əməliyyatlar və Azərbaycan ordusunun düşməni endirdiyi zərbələr əlbəttə ki, Ermənistanla və Paşinyan tərəfdarlarında ciddi təlaş doğurub. Bununla əlaqədar Ermənistan KİV-lərində, Ermənistan ictimaiyyətində Paşinyan iqtidarının ünvanına söylənilən tələblərdə artıq kin və küdrəti hiss etməmək olmur. Tələblərin bir qismi də konkret olaraq Paşinyanın istefası ilə bağlıdır. Bu həmçinin Qarabağ klanının kifayət qədər fəallaşması kimi də qiymətləndirilə bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, digər tərəfdən Paşinyan iqtidarının həyata keçirdiyi siyasət və onun qərbə boylanması və yaşanan fəlakətlərdə Rusiyanın günahlandırması Kremlin məmnun etmir və bu mənada Ermənistanla bağlı strateji planlarında dəyişikliklər etmək istəməsi istisna deyil: “Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşmasında maraqlıdır və bu mənada Qarabağ klanına etdiyi maliyyə və siyasi dəstəyi ehtimal ki, gücləndirəcək. Bunun ardınca ABŞ Konqresinin Nümayəndələr Palatası da bütün bu müddət ərzində Ermənistanın işğal etmiş olduğu Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə köçürmə siyasətinin həyata keçirilməsi və aparılan danışıqların mahiyyətini alt-üst etməsi ilə bağlı məqamları ABŞ Konqresinin Nümayəndələr Palatası da nəzərə alıb. Nümayəndələr Palatası Dövlət Departamentinə, Müdafiə Depar-

tamentinə və Pentaqona göndərdiyi mesajların mahiyyəti bundan ibarətdir ki, bu amillər



hər iki dövlət qurumu tərəfindən nəzərə alınsın. Eyni zamanda Konqresin qəbul etdiyi bu düzəliş hər halda ABŞ diplomatiyasının bu istiqamətdə yəni, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlərdə kifayət qədər fəallaşmasından xəbər verir. Ona görə də, Paşinyan iqtidarının hakimiyyətdən kənaraşdırılması bu mənada Rusiyanın strateji planlarına xəter verən bir amil kimi dəyərləndirmək olar”.

Politoloq bildirib ki, Azərbaycan iqtidarının dəstəyi nəticəsində baş verən hadisələr ABŞ və Avropa ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə keçirilən tədbirlərə münasibət birmənalı ola bilməz: “Tədbirlərin keçirilməsi alqışlanmalıdır. Bütün bu hallarda bu tədbirlər ABŞ Konqresinin, siyasi elitasının, ictimaiyyətinin, mətbuatının bu məsələlərə diqqətinin yönəldilməsi baxımından vacib və əhəmiyyətlidir. Lakin tədbirlərin keçirilməsi zamanı bu tədbirlərin uğuruna bu və ya

digər formada məsuliyyət daşıyan ABŞ-dakı diplomatik nümayəndə heyyyətimizin işinin kifayət qədər yüksək səviyyədə olmaması, düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin diqqətindən yayınmayacaq. Los Ancelesdə keçirilən tədbir zamanı Azərbaycan diasporasının nümayəndələrinin ermənilər tərəfindən kobud rəftara məruz qalması, Azərbaycan bayrağı ilə münasibətdə rəftar, şəhid generalımız Polad Həşimovun şəkillərinin yandırılması və s. bütün bunlar təkcə diasporamızda deyil, bütün Azərbaycan ictimaiyyətində dərin hiddət və qəzəb doğurub”.

E.Manafov vurğulayıb ki, XİN-nin yeni rəhbərliyi məhz Azərbaycan Prezidenti tərəfindən bizim diplomatiyamızın müdafiə deyil hücum doktrinasının prinsipləri zəmində işlənilməsi ilə bağlı mövqeyini bu istiqamətdə gücləndirməli və yəqin ki, həmin şəhərlərdə Azərbaycan diplomatiyasını təmsil edən konsulların dəyişdirilərək, günün tələblərinə cavab verən diplomatlarla əvəz edilməsi istiqamətində təxirəsalınmaz və vacib qərarlar qəbul etməlidir: “Diplomatiyamızın məhz bu istiqamətdə atacağı addımlar bütövlükdə ATƏT-in formatının deyil, iş metodlarının dəyişdirilməsini özündə ehtiva etməlidir. Düşünürəm ki, XİN məhz bu istiqamətdə onun qarşısında dayanan vəzifələrin nə qədər məsuliyyətli olduğunu fərqləndirir”.

Aysel Məmmədova

“Milli Şura”nın növbəti videokonfransında Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Məmməd Rahim və digərləri Mehman Əliyevi təhqir etdilər, onu İlqar Məmmədovun yerini yeriməkdə günahlandırdılar və Natiq Cəfərini ittiham hədəfinə çevrildilər. Bütün bunlar qurumda təmsil olunan şəxslərin son dərəcə səviyyəsi və əxlaqdan kənar ünsür olduğunu göstərir.

AGAAMC-in sədri, fəlsəfə doktoru, İlqar Orucov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu qaragüruh onlarla eyni maraqlara xidmət edən insanlara belə çamur atmağa adət etmişdilər və biz bunun hər zaman “Milli Şura”nın funksionerlərinin, eyni zamanda, “Milli Şura”da təmsil olunan insanların təmsilində görmüşük: “Bu da onu göstərir ki, bu insanlar üçün əqidə, məslək, mənəvi də-

yerlər heç bir önəm kəsb etmir. Burada yalnız və yalnız “Milli Şura”nın rəhbərliyində təmsil olunan insanların marağı əsasdır. Bir daha bu qurumun nə qədər perspektivsiz və uğursuz bir qurum olduğunu bu fakt göstərir. Hər zaman “Milli Şura”da bu cür yanaşmalar olub. “Milli Şura” hərc-mərclik bu qurum daxilində demokratik mühtütün olmamasından irəli gəlir”. İl.Orucov bildirdi ki, “Milli Şu-



ra” deyilən qondarma qurum bir insanın istəyi, maraqları üzərində qurulmuş oyuncaq təşkilatdır: “Eyni

zamanda, burada təmsil olunan insanların böyük əksəriyyəti uzun illər özlərinə müxalifət demiş, yalnız böhtanla məşğul olmuş insanlardan ibarət bir toplumdur. 30 il uğursuz müxalifətdə olmaq onu göstərir ki, bu insanlar üçün onların birgə formalaşdırdığı qurumun, əlbəttə ki, heç bir gücü, sosial dəstəyi, yəni bunlar üçün xalqın dəstəyi mümkünə düşür, mümkün deyil. Yalnız və yalnız bunları bir maraq düşündürür, necə olursa-olsun, gündəmdə olmaq, necə olursa-olsun özünü müxalifət kimi təqdim etmək və beləliklə, onları

dəstəkləyən, onlara himayədarlıq edən xarici qüvvələrin əlində alətinə çevrilmək və bunun müqabilində müəyyən maddi vəsaitlər hesabına öz təminatlarını təmin etməkdir. Bir sözlə, xalq orada təmsil olunanları çox yaxşı tanıyır. Demək olar ki, əgər bunlar bu gün bir yerdədirlərsə, sabahları bunların maraqları toqquşanda bir-birinə qarşı qatı düşməyə çevrilirlər. Bir-birlərini ən ağır formada ittiham etməkdən, təhqir etməkdən çəkinmirlər. Yəni, bunları, ancaq özlərinin şəxsi maraqları düşündürür”.

Gülyana

Əli Kərimlinin işlədilib-atılmış “salfetkaları”

Növbədə kimlərdir?

Sirr deyil ki, AXCP sədri Əli Kərimli zaman-zaman özünə lazım olan adamlardan şəxsi dividend və məqsədləri üçün maksimum istifadə etdikdən sonra, onları sözün əsl mənasında işlədilmiş “salfetka” kimi tullayır bir kənara. Heç bir insani davranışa aid edilə bilinməyəcək belə bir sərəm düşüncə ilə özünü “müxalifətin lideri” olaraq zorla ictimai rəyə sıırmağa cəhdlər göstərən “cəbhəçilərin” sədrinin dəfələrlə belə əmələ rəvac verməsi artıq faktlarla da təsdiq edilə bilər. Onun zaman-zaman ölkədəki sabitliyi pozmağa yönəlmiş cəhdlərinə aldanan gənclərin yarımçıq qalmış təhsillərindən tutmuş pozulmuş əxlaqlarına, həblə həbslərə düşərək bir kənara atılan insanların ah-nalələrinin hər biri bilavasitə Əli Kərimlinin boynundadır və əlbəttə ki, o istər burada, istərsə də o biri dünyada həmin əməllərinə görə mütəlcə cavab verməli olacaq.

Bəs hanı Oqtay Güllaliev üçün yığılmış pul-paralar, Əli Kərimli?

Yeri gəlmişkən, daha bir amili də xatırlatmaq yerinə düşərdi. Bellidir ki, avtoqəza nəticəsində ağır yaralanan hüquq müdafiəçisi, eləcə də “Milli Şura”nın üzvü Oqtay Güllaliev hələ də müalicə altında saxlanılmaqdadır. Lakin onu da xatırlatmaq olar ki, Oqtay Güllaliev qəza keçirdikdən bir neçə gün sonra onun bütün müayinə və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Məhz bu məlumat yayılan kimi Əli Kərimli və onun “Milli Şura”dakı havadarları qəza keçirmiş hüquq müdafiəçisinin adından sui-



istifadə edərək, pulyıqma kampaniyası düzenledilər. Lakin məlum məsələ idi ki, əgər O. Güllaliev mülali-cəsini Heydər Əliyev fondu öz üzərinə götürübse, onun üçün əlavə hər hansı pul-para yığmaq kampaniyasına ehtiyac da yox idi. Ancaq sonradan o da məlum oldu ki, sən demə O. Güllaliev mülali-cəsi üçün yığılmış pul heç gedib ona çatmadı da (!). Bu barədə O.Güllaliev oğlu da sosial şəbəkədə məlumat vermiş, Ə.Kərimlinin “bostanına daş ataraq”, kimlərsə onun atasının adından istifadə edərək pul yığmaq cəhdlərini dələduzluq adlandırmış və atasının bütün mülali-cə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənildiyini bildirmişdi.

Görünür ki, məhz bu olaydan sonra Əli Kərimli yığılan pulu Oqtay Güllalievə göndərməkdən imtina etdiyi kimi Oqtayın özündən də imtina edib, yəni artıq onu özünə yararsız bilərək, işlənmiş “salfetkalar” sırasına aid edib.

AXCP sədri üçün şahmat oyununda daha çox vurulan piyadalar-dan başqa heç nəyi kəsb etmir

Söz yox ki, Ə.Kərimliyə növbəti qurban lazım idi və həmin qurban kim olsa yaxşıdır? Törətməmiş olduğu korrupsiya əməllərinə görə prokurorluq orqanlarından qovulan və atası Eldar Sabiroğlu tərəfindən övladlıqdan çıxarılan Rüfət Səfərov! Sual yaranır ki niyə məhz Rüfət Səfərov? Bu sualın da cavabı bəsitdir. Ə.Kərimli bilir ki, R.Səfərov doğma atasının üzünə ağ olub, dö-nük çıxdığı kimi bir gün ona da qarşı çıxıb bilər. Məhz həmin anda Ə.Kərimli R.Səfərovu yerinə oturma bilmək və keçmişini üzünə vurmaq üçün “müdafə xəttini” ona tapşırıb.

Təəssüf ki, sabiq prokuror hələ də başa düşmək istəmir ki, o AXCP sədri üçün şahmat oyununda daha çox vurulan piyadalar-dan başqa heç nəyi kəsb etmir. Yəni çox yaxın zamanlarda biz O. Güllaliev kimi, elə R.Səfərovun da işlədilmiş “salfetkalar” sıralamasına aid ediləcəyinin şahidlərinə çevriləcəyik...

R.RƏSULOV

Bəs indi niyə susursunuz?!

Yaxud, Avropanın klaviatura və sosial şəbəkə qəhrəmanlarına və “qeybət şou” iştirakçlarına növbəti suallar...

Son günlər, xüsusilə Tovuzda işğalçı Ermənistan silahlı qüvvələrinin xain və təxribatçı cəhdlərindən sonra dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşlarımız, eləcə də türk qardaşlarımız təcavüzkar ölkənin diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirir, işğalçılığa, mülki vətəndaşlarımıza qarşı açılan atəslərə, dağıdılan mülklərə, ümumiyyətlə, işğalçılıq siyasətinə son qoyulmasını, torpaqlarımızı tərk etməsini tələb edirlər.



Düşmənlə əlbəttə ki, bu aksiyalardan ciddi təlaş keçirir və buna rəğmən, xarici ölkələrdə yaşayan erməni lobbisinin təmsilçiləri, əlaltıları bu dəfə də aqressiyaya əl atır, necə vəhşiliyə, antihumanizmə meyilli xalq olduqlarını sübuta yetirirlər. Lakin məsələnin başqa tərəfi də var.

Yəni bu, həmin Ə.Kərimlidir ki, “hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazır” ifadəsini işlədib

Daha dəqiq desək, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin düşməne layiqli cavab verməsi və eyni zamanda, hazırda da törətməyə çalışdığı təxribatçı cəhdlərinin qarşısını alması, işğalçıları yerində oturtması daxilimizdə sapı özümüzdən olan baltaları da ciddi şəkildə nara-

hat etməkdədir. Biz, elə də uzağa getməyərək, hədisələr zamanı Əli Kərimlinin sədri olduğu AXCP-nin ümumxalq yürüşü zamanı Milli Məclis binasındakı təxribatçılıq əməllərini xatırlada bilərik. Halbuki, hədisələr başlayar-başlamaz iqtidarla olan anlaşılmazlıqları dondurduğunu deyən, dövlətin apardığı siyasətə dəstək göstərəcəyini bəyan edən Ə.Kərimlinin sonradan təxribatçılıq əməlləri ilə “hakimiyyəti ələ almaq” marağı ortaya çıxmış oldu. Bu isə bir daha sübut etdi ki, el dili ilə desək, onun “ipinin üzərinə odun yığmaq olmaz”. Yəni bu, həmin Ə.Kərimlidir ki, “hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazır” ifadəsini işlədib, bu dəfə də onun dövlətin və xalqın yanında deyil, məhz şeytanların yanında olması öz təsdiqini kifayət qədər tapmış oldu. Bu da öz yerində...

Danışanda ağızlarına “çullu dovşan” yerləşməyən həmin üsnürlər bir dəfə də olsun ağızlarını açıb, bu barədə danışmadılar

Ancaq daha bir məqam, ABŞ-da bir neçə nəfər həmvətənimizin erməni işğalçılığına və təcavüzünə qarşı keçirdiyi etiraz aksiyasında ermənilərin çaqqal sürüşü kimi soydaşlarımıza qarşı daşlı-dəyənəkli hücumlarından, soydaşlarımızın bəzilərinin bədən xəsarətləri almalarından sonra Qərb ölkələrində oturma Azərbaycan dövlətinə, iqtidarına və xalqına qarşı canlı yayımlar düzenləyib, necə deyirlər, qeybət şousu iştirakçıların susqunluqları oldu. Danışanda ağızlarına “çullu dovşan” yerləşməyən həmin üsnürlər bir dəfə də

olsun ağızlarını açıb, bu barədə danışmadılar, əksinə, az qala etirazçı soydaşlarımızın keçirdikləri aksiyalarını “düşmənin təxribatı” kimi sıırmağa çalışdılar. Bu isə sübut etdi ki, onlar təlimatlarını bilavasitə erməni lobbisinin təmsilçilərindən alırlar. Ona görə də, xalqını, millətini, dövlətini sevən, təəssübünü çəkən həmvətənlərimiz bu gün də sual edirlər ki, Avropadakı Tural Sadiqlı, Qənimət Zahid, ABŞ-dakı Sevinc Osmanqızı, Cəmil Həsənli niyə susurlar? Nəyə görə ömürlərində birçə dəfə də olsun ədalətli mövqə sərgilə-mirlər?

Bu üsnürlərə Vətən, xalq maraqlı deyil, onlara maraqlı olan erməni pulu və erməni çörəyidir!

Onlara demək lazımdır ki, Avropa, ABŞ-da insan haqları məhkəməsinə öz dövlətinizə qarşı bir qərar çıxardığı zaman yayımlar edib əl-ayağa düşdüyünüz kimi, Avropada insan haqlarının, mədəniyyətin üstün olduğunu dediyiniz yerdə öz soydaşımıza qarşı vandalizm keçirirlər. Əcəba, bəs niyə indi onlara dəstək vermirsiniz? Və ya Azərbaycan əleyhinə bir qərar olduqda ingilis dilində yazılarınızla özünüzdü öldürürsünüz, lakin erməni bar-batlığını niyə ingilis dilində video hazırlayıb işıqlandırmırsınız? Bu qədər aksiyalar oldu, dünya azərbaycanlıları Qarabağ dedi, bəs niyə görünmədiniz? Amma Azərbaycan əleyhinə aksiyalarda ən başda gedirsiz. Bu gün bütün azərbaycanlıların həmrəylik göstərdiyi bir zamanda bu cür üsnürlərin həqiqi niyyətləri üzə çıxır. Bu üsnürlərə Vətən, xalq maraqlı deyil, onlara maraqlı olan erməni pulu və erməni çörəyidir!

Rövşən RƏSULOV

Azərbaycançılıq Azərbaycan xalqının ideologiyasıdır. Bu ideologiyanın əsasını Azərbaycanı özünə vətən bilən hər bir kəsin milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası təşkil edir. Azərbaycançılıq ideyasının təkamülünə nəzər salsaq, məlum olur ki, bunu XIX əsrin sonu XX əsrin əvvəli ilə əlaqələndirmək olar. Şimali Azərbaycanda dini identiklikdən, milli ideyanın başlanğıcı sayılan etnik identikliyə keçidə cəhd edilmişdir.

Akademik N.Cəfərov yazır ki, Azərbaycançılığın biri digəri ilə üzbü əlaqədə olmayan müxtəlif ideyalardan, daha doğrusu, həmin ideyaların mexaniki yığımından az-çox mükəmməl bir ideologiyaya çevrilməsi, heç şübhəsiz, Azərbaycanda milli dövlətçilik təfəkkürünün təşəkkülü, inkişaf edib möhkəmlənməsi ilə əlaqədardır. Və bu bir həqiqətdir ki, həmin ideologiya nə qədər dərin köklərə malik olsa da onun əsaslarını müasir Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlılarının lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu prosesində yaratmış (və yaratmaqdadır). Azərbaycanda olmaq yalnız Azərbaycanı, Azərbaycan xalqını, onun milli dəyərlərini sevməkdən ibarət deyil (bu, passiv azərbaycançılıqdır), daha çox həmin dəyərləri qoruyub inkişaf etdirməkdən ibarətdir ki, bu hərəkətin başında böyük mütəfəkkir-ideoloq Heydər Əliyev dayanır: O, Azərbaycanın, Azərbaycan xalqının, onun milli dəyərlərinin qorunub inkişaf etdirilməsinin tarixi qərarını (müstəqil Azərbaycan dövlətini!) qurur, həmin dövlətin ideologiyasını formalaşdırır. Onu da əlavə etmək lazımdır ki, bu möhtəşəm siyasi, sosial (və intellektual!) prosesdə ötən əsrlərin, onilliklərin düşüncə təcrübəsi (azərbaycançılıq ideyaları) oyadılır, müasir (və genişmiqyaslı) təfəkkürün süzgəcindən keçirilir, yeni dəyər qazanır... Heydər Əliyev dühası tarixi müasirləşdirir, tarixdən, o cümlədən azərbaycançılıq ideyaları tarixindən istifadənin özünəməxsus metodologiyasını hazırlayır... Və göründüyü kimi, azərbaycançılığın milli ideologiyaya çevrilməsi - bizim bir millət olaraq mövcudluğumuzun ideoloji əsaslarını təşkil etməsi olduqca mürəkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Həmin prosesi öyrənmək, onun qaynar, ehtiraslı gedişini elmin (Azərbaycanşünaslığın!) soyuq mühakimələri ilə təhlil etmək artıq dövrümüzün mədəni-intellektual tələbidir. Oxuculara təqdim olunan bu kitab da haqqında söhbət gedən tələb-ehtiyacın nəticəsində meydana çıxmışdır. Müəllif, bir sıra cəhdləri nəzərə almasaq, ilk dəfədir ki, Azərbaycançılığın milli ideologiyaya çevrilməsinin (Heydər Əliyev dövründə dövlət quruculuğu praktikası səviyyəsinə yüksəlməsinə qədər!) tarixi mənzərəni təqdim edir. Onun təqdimində azərbaycançılıq yalnız etnoqrafik, etnolingvistik, ədəbi-mədəni-mənəvi və s. komplekslərdən ibarət deyil, bunların hamısını ehtiva edən, lakin daha çox sosial-siyasi xarakter daşıyan ideyalar sistemidir ki, bu Azərbaycanda milli dövlət quruculuğu prosesinin hazırkı intensiv dövrü üçün tamamilə təbii olmaqla yanaşı, müəllifin maraq dairəsini də əks etdirir.

Bu gün biz istər dil, istər ədəbiyyat, istər ümumən mədəniyyət məsələlərinə hər bir xalqın şah əsəri olan milli dövlət quruculuğu mövqeyindən yanaşmağa daxili bir ehtiyac hiss edirik. Bu, təsadüfi mahiyyət daşıya bilməz. Belə ki, milli ideya bir günə yaranmır. Bu anlayışa çatmaq üçün xalq müəy-

yən tarixi yol keçməlidir. Milli ideya ilk olaraq milli şüurun oyanması sayəsində müstəqillik uğrunda mübarizə ilə başlanır. Milli ideya, ilk növbədə, hər bir xalqın mədəniyyətində, fəlsəfəsində, mentalitetində, iqtisadiyyatında, siyasətində, elmində öz ifadəsini tapır. Qeyd edək ki, çoxmillətli dövlətlərdə ərazi bütövlüyünün qorunub saxlanması ideyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müqəddəs borcudur. İdeya və ideologiya xalqların və cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyətləri və mahiyyətləri etibarilə bir-birindən fərqlənirlər. Bu fərqlər milli xüsusiyyətlərə əsaslanır. Bizim ideologiyamızın əsasını milli müstəqillik təşkil edir. O, demokratik ideallara, ümumbəşəri dəyərlərə, dövlətimizin Konstitusiyasına, milli mədəniyyət və adətlərə, vicdan azadlığına, humanizmə, fikir plüralizminə müvafiq yadardır. Qanunun aliliyi prinsipi milli müstəqillik ideologiyasının hüquqi əsasını ifadə edir. Əlbəttə ki, siyasi institut olaraq dövlət ölkənin stabilliyinin və inkişafının qərantıdır. O cəmiyyətdə sosial-siyasi stabilliyi, milli təhlükəsizliyi, qanunun aliliyini, sosial ədaləti təmin edir. Ölkəmiz milli və ümumbəşəri dəyərlərə, xalqımızın zəngin irsinə, inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad edərək vətəndaş cəmiyyəti qurur. Ümumbəşəri demokratik prinsiplərin həyatı-

Milli dəyərlərə sadıqlıq müstəqillik ideyasının dayəğıdır. Bu prinsip göstərir ki, hər bir Azərbaycan vətəndaşı öz milli dəyərlərini zənginləşdirərək və qoruyaraq onları gələcək nəsillərə ötürməyi öz üzərinə götürməlidir. Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri öz doğma dillərini, mədəniyyətlərini, adət-ənənələrini qorumaq və inkişaf etdirmək imkanına malikdirlər. Milli müstəqillik ideologiyası insana öz mənəvi dünyasını zənginləşdirməyə geniş imkan yaradır. Bunun reallaşdırılması, hərtərəfli təhsilli, mənəvi, əqli, fiziki cəhətdən yetkin nəslin formalaşdırılması ilə bağlıdır. Sağlam, kamil nəslin yetişdirilməsi, azad vətəndaş mənəviyyatına malik insanın formalaşdırılması da milli müstəqilliyin inkişafına və davamlı olmasına güclü stimül verən amillərdəndir. Belə keyfiyyətlərə malik şəxsiyyət ideoloji proseslərdə fəal iştirak edər, digər insanların şüurlarına milli müstəqillik ideologiyasının prinsiplərini təlqin edə bilər. Təbii ki, aktiv, məqsədyönlü şəxsiyyət dövlətin ideologiyasının mahiyyətini daha mükəmməl şəkildə insanlara çatdırır bilər. Müəllifin fikrincə, milli müstəqillik ideyasının həyata keçirilməsi prosesində şəxsiyyət azadlığı məsələsi də mühüm yer tutur, çünki yalnız öz hüquq və vəzifələrini yaxşı bilən, öz gücünə və imkanlarına güvənən insan ətəfəda baş verən hadisələrə müstə-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Azərbaycançılıq milli ideya və ideologiyanın vəhdətidir

mızda möhkəm kök salması respublikanın qanunverici aktlarında və beynəlxalq hüquq normalarında əks olunan məqsəd və qayələrin tələblərə müvafiq şəkildə həyata keçirilməsindən asılıdır.

A.Rüstəmov yazır ki, hüquq, insan azadlığı və azadlıq prinsipləri milli müstəqillik ideologiyasının sosial mahiyyətini müəyyənləşdirir. Konstitusiyaya və qanunlarda vətəndaşın bütün hüquq və vəzifələri tam şəkildə öz əksini tapıb. Milli müstəqillik ideologiyasının prinsipləri bu hüquqi əsaslara istinad edilərək reallaşdırılır. Fikir plüralizmini təsdiq edən milli müstəqillik ideologiyası demokratik cəmiyyətin qurulmasının təməl prinsiplərindəndir. Bu prinsip müxtəlif fikir və mülahizələrin harmoniyasını, insanların ümumi məqsəd əsasında müxtəlif görüşlərini ifadə edir. Bu harmoniya milli müstəqillik ideyasını hərəkətverici qüvvəyə çevirir. Milli müstəqillik ideologiyası prinsiplərindən biri milli və ümumbəşəri dəyərlər arasında harmoniyanın yaradılmasıdır. Bu prinsip böyük gələcəyin qurulmasında insanların inamının möhkəmləndirilməsinə, vətəndaşların siyasi mədəniyyətinin artırılmasına, tərəqqinin düzgün dərk edilməsinə qulluq edir.

qil şəkildə münasibət göstərə bilər, şəxsi maraqları ilə ölkənin, xalqın maraqları arasında harmoniya yadara bilər. Bu keyfiyyətlərə malik insan milli ideyanın prinsiplərini düzgün şəkildə dəyərləndirə bilər.

Qeyd edək ki, “azadlıq” anlayışı son dərəcə geniş mənə kəsb edir. Bu mənalar sırasında həm müsbət, həm də mənfi çalarlar təzahür edir. Əgər şəxsiyyət maddi və mənəvi nemətlərdən şüurlu şəkildə istifadəyə cəhd göstərsə, digərlərinin maraqlarına zərər vermirsə bu, azadlığın müsbət aspektidir. Əksinə, əgər insan öz məqsədinə çatmaq naminə digərlərinin azadlığını və maraqlarını nəzərə almırsa, belə “azadlıq” mənfi mahiyyət daşıyır. Cəmiyyətin inkişafında mühüm əhəmiyyətə malik, bəşəriyyətin əzəldən bəri can atdığı ümumbəşəri prinsiplərdən biri vicdan azadlığıdır. O “əqidə azadlığı”ndan daha geniş mənə kəsb edir. “Əqidə azadlığı” insanın öz şəxsi qənaətinə görə hər hansı bir dinə inamını ifadə edir. “Vicdan azadlığı” prinsipi isə insana cəmiyyətin qanunlarına müvafiq olaraq inam və məslək azadlığını nəzərdə tutur. Vətəndaşlıq azərbaycançılıq ideologiyasının mühüm atributlarından biridir. O özündə vətəndaşların siyasi, əxla-

qi, hüquqi və sosial xüsusiyyətlərini birləşdirir. Vətəndaşlıq insan və dövlət arasında qarşılıqlı hüquq və vəzifələrdə ifadə tapan sabit siyasi-hüquqi əlaqədir. Monarxiya idarə üsuluna malik ölkələrdə şəxsin dövlətlə əlaqəsi təbəəlik formasında, yeni, bütövlükdə, dövlətlə deyil, bilavasitə monarxla reallaşır. Hazırda isə bir çox monarxiya üsulu ilə idarə olunan ölkələr bu konsepsiyadan imtina ediblər və təbəəlik institutu vətəndaşlıq institutu ilə əvəzlənib. Vətəndaşlıq konstitusiyaya hüququnun institutlarından biridir və öz ifadəsini dövlətin konstitusiyasında (əsas qanununda) və digər normativ-hüquq aktlarında tapır. Vətəndaşlıq kollektiv qərarların qəbul edilməsində mühüm amildir, çünki bu kontekst cəmiyyətdə həm hüququn, həm də əxlaqın integrasiyasını həyata keçirməyə imkan verir. İnsan vətəndaşlıq mövqeyi onun cəmiyyət həyatında aktiv iştirakında ifadə tapır. Bu mövqə şəxsi və ictimai dəyərləri ağıllı şəkildə əlaqələndirməklə reallaşdırmanı nəzərdə tutur. Elmi ədəbiyyatda aktiv vətəndaşlıq mövqeyinin, əsasən, üç komponenti qeyd edilir: sosial aktivlik, vətəndaş özünüdərk və vətəndaşlıq keyfiyyətləri. Bu komponentləri nəzərdən keçir-

dikdə belə qənaət yaranır ki, sosial aktivlik əməyə və ictimai-siyasi fəaliyyətə şüurlu və yaradıcı münasibət kimi təzahür edir və nəticədə, fərdin özünüreallaşdırması təmin olunur.

Təbii ki, qeyd edilən proses öz-özlüyündə həyata keçmir. Bunun üçün dərin bilik, hərtərəfli inkişaf etdirilmiş qabiliyyət və vətəndaşlıq şüuru mövcud olmalıdır. Başqa sözlə, sosial aktivlik ictimai inkişafın qanunauyğunluqlarının dərinə dərk edilməsi sayəsində reallaşa bilər. Vətəndaşlıq anlayışının mahiyyətində, ilk olaraq, vətəne sevgi, vətənpərvərlik ideyaları durur. İnsanlarda vətəndaşlıq, vətənpərvərlik mövqeyinin formalaşdırılması müasir siyasətin prioritet istiqamətlərindəndir. Vətəndaşlıq, vətənpərvərlik şəxsin fundamental keyfiyyətlərindəndir və bu keyfiyyətlər erkən yaşlardan formalaşdırılmalıdır. Müasir milli ideyanın əsasını fərdin və cəmiyyətin iqtisadi rifahına qayğı, siyasi müstəqilliyin, mədəniyyətin, ərazi bütövlüyünün, xalqımızın həyat tərzinin qorunub saxlanması kimi mühüm amillər təşkil edir. Bu baxımdan vətənpərvərlik və milli maraq milli ideyanın iki qoludur.

Vahid Ömərov f.ü.f.d.dos



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

24 iyul

Fatih Terimin Arda Turan israrı...

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Arda Turanı komandaya yenidən gətirməkdə israrlıdır. Qol.az “Habertürk”ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis ötən gün növbəti mövsümə hazırlıqlar aparmaq məqsədilə keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib.

O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz və digər klub nümayəndələrinə türk oyunçunu növbəti mövsümdən “Qalatasaray”da görmək istədiyini və mövzuya yenidən baxılmasını tələb edib. Rəhbərlik Ardanın transfer məsələsini müzakirə edəcəyini bildi.

Fatih Terim Arda Turanı qış transfer pəncərəsi



döv-
ründə komandaya qaytarmağı planlaşdırırdı. Lakin həmin vaxt bu transferi istəməyən azarkeşlərin çoxluğu-
nu görən Mustafa Cengiz oyunçunun keçidinə müsbət
yanışmamışdı. Qeyd edək ki, A.Turan 2004-2011-ci il-
lərdən “Qalatasaray”ın formasını geyinib. “Barselo-
na” ilə müqaviləsi ötən ay başa çatan Arda hazırda
azad agent statusuna malikdir.

Son səhifə Ronaldo və Platini rekorda şərikdirlər



UEFA, futbol üzrə Avropa çempionatlarının final mərhələlərində ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Qurumun saytında yer alan məlumatda deyilir ki, siyahıya Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo və Fransa yığmasının sabiq oyunçusu Mişel Platini başçılıq edir.

Onlar 9 dəfə rəqib qapılarına yol tapıblar. İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer isə ən çox qol vuran (7) 3-cü şəxsdir. Qeyd edək ki, Kriştiano Ronaldo eyni zamanda Avropa çempionatlarının final mərhələləri tarixində ən çox oyun keçirən futbolçudur. O, 21 matçda meydana olub.

“Real” bu futbolçuları satmaq istəyir



“Real”ın yay transfer pəncərəsindəki planları məlum olub. “Marca” nəşrinin yazdığına görə, “kral klubu” koronavirus pandemiyası səbəbindən büdcəsi zəiflədiyinə görə bəzi futbolçuları ilə yolları ayırmağı düşünür. Belə ki, Xames Rodriqes, Qaret Beyl, Luka Yoviç və Mariono Diası satmaq Madrid təmsilçisinin əsas hədəfidir.

Bundan başqa, icarə əsasında müxtəlif komandalarda çıxış edən “Real”ın 11 futbolçusunun bu yay klubla qayıdacağı vurğulanıb. Bu səbəbdən Madrid təmsilçisinin Luka Modriç, Naço və Lukas Vaskes, Dani Sabelyos, Alvaro Odrisols, Oskar Rodriqes, Xesus Valye-ho, Borxa Mayoral və Xorxe da Frutosu da satmağa hazır olduğu qeyd olunub.

Yol polisi açıqladı: 1114 hərəkət iştirakçısı cərimələnib



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 22-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 22-si saat 00:00-dan iyulun 23-ü saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1010 nəfər Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 211.1-ci, sərəmsindəşimada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 104 nəfər olmaqla ümumilikdə 1114 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-i rayon, 55-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 50-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 70-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb. Ümumilikdə 345 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Karantin rejimi müddətində “Nar” abunəçilərinin sorğularını operativ cavablandırmaqdadır

asan idarə etməyə imkan verən, həm də müştəri xidməti funksiyasını yerinə yetirən “Nar+” tətbiqinin onlayn çat xidmətinə son 3 ayda 76 mindən artıq sorğu daxil olub. Bu isə karantin rejimindən əvvəlki 3 ayla müqayisədə 3 dəfədən çoxdur.

Mobil operator rəsmi sosial media səhifələri (“Facebook”, “Instagram” və “Twitter”) vasitəsilə də operativ şəkildə abunəçilərinə xidmət göstərməkdə davam edir. Əvvəlki dövrlərlə müqayisədə karantin rejimi müddətində “Nar”ın sosial media kanallarına 57 minə yaxın abunəçinin sosial media səhifələrinə ünvanladığı sorğulara dərhal cavab verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” səyyar xidmətlər göstərməkdə davam edir. “Səyyar Nar” layihəsi çərçivəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlə-

rini tərk etmədən “Nar” mərkəzlərində göstərilən xidmətləri birbaşa ünvanlarında əldə edə bilərlər. Qeyd edək ki, 3 ay ərzində “Səyyar Nar” layihəsi çərçivəsində 200-dən çox müştəriyə evində xidmət göstərilib. Bundan başqa, yeni “Nar” abunəçisi olmaq istəyənlər istədikləri nömrəni “nar-sim.az” veb saytından seçə bilər və nömrə birbaşa abunəçinin evinə çatdırılır. Səyyar nömrə xidməti ilə 2500-dən çox nömrə sifarişli birbaşa abunəçilərin ünvanına çatdırılıb. Qeyd edək ki, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” müştərilərinin müraciətlərini operativ şəkildə və fasiləsiz cavablandırmaqdadır. Abunəçilərinin evdən çıxarmaması üçün mobil operatorun onlayn kanalları və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.



Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin tətbiq edildiyi 3 ay müddətində 777 Çağrı Mərkəzinə 1,4 milyona yaxın sorğu daxil olub. Bundan başqa, abunəçilərə evdən çıxmadan həm hesablarını daha

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in kompüter mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600